

1.Sual: 2011 ci ilin göstəricilərinə görə dünyanın ən müvəffəqiyyətli ölkələri sırasında 1ci yerdə hansı ölkə durur? (Çəki: 1)

1. İsveçrə
2. Norveç
3. Yeni Zelandiya
4. Avstraliya
5. Danimarka

2.Sual: İndiyədək nanotədqiqatlarla bağlı ən çox elmi nəticələr dərc etmiş ölkə : (Çəki: 1)

1. ABŞ
2. Rusiya
3. Çin
4. Yaponiya
5. Cənubi Koreya

3.Sual: Qlobal Rəqabət İndeksinə görə Azərbaycanın dünya ölkələri və MDB ölkələri sırasında uyğun olaraq müvqeyi? (Çəki: 1)

1. 55 -1
2. 34- 4
3. 44-1
4. 65-4
5. 12-3

4.Sual: Rəqəmsal iqtisadiyyatın üstünlüklərinə aiddir: (Çəki: 1)

1. İnformasiyanın saxlanması və daşınmasında yüksək sürətin olması
2. Operativlik
3. İnformasiya ilə müxtəlif manipulyasiyaların həyata keçirilməsinə imkan yaradılması
4. yeni iqtisadi aktivin – informasiya kapitalının meydana gəlməsi
5. sadələşmənin hamısı

5.Sual: . İnformasiya kapitalına aiddir: 1. Müəlliflik hüququ 2. Dövriyyə vəsaitləri 3. Patentlər 4. Nağd pul 5. Maddi mülk (Çəki: 1)

1. 1,2,3
2. 1,2,4
3. 2,3,5
4. 3,4,5

5. 1,2,5

6.Sual: TCP/IP (Transmission Control Protocol/Internet Protocol) – kommunika-siya protokolu olaraq hansı funksiyanı yerinə yetirir? (Çəki: 1)

1. müxtəlif əlaqə formalarının effektivliyini hesablamaq və ən yaxşısını seçməyi mümkün edir
2. firmanın region-lardakı şöbə və filiallarının fəaliyyətini təhlil edir
3. şəbəkədə birləşmiş bütün kompüterlər arasındakı əlaqəyə nəzarət edir.
4. potensial alıcıların sayını aşkarlayır və onların firma ilə əməkdaşlıq etmə ehtimalını qiymətləndirir
5. müvafiq təsirləri proqnozlaşdırmağa imkan verir.

7.Sual: Dünyanın müvəffəqiyyətli ölkələrinin göstərilməsində aşağıdakı parametrlərdən hansı istifadə edilmir? (Çəki: 1)

1. İqtisadiyyat
2. Ömür həddi
3. Təhsil
4. Təhlükəsizlik
5. Əhali sayı

8.Sual: Dünyanın müvəffəqiyyətli ölkələrinin göstərilməsində aşağıdakı parametrlərdən hansı istifadə edilmir? (Çəki: 1)

1. İnnovasiya və texnologiyalar
2. İdarəetmə
3. Sosial kapital
4. İqtisadiyyat
5. ÜDM

9.Sual: 1990 cı illərdən başlayaraq inkişaf etmiş ölkələrlə dünyanın digər ölkələri arasında əhəmiyyətli fərqlər əsasən nə ilə bağlı olmuşdur? (Çəki: 1)

1. Rəqəmsal iqtisadiyyatla
2. Texnologiyalarla
3. Təhsillə
4. İqtisadiyyatla
5. İnternet marketinqlə

10.Sual: Rəqəmsal iqtisadiyyatın inkişafı ilə nəticələnə bilər: (Çəki: 1)

1. liberal tarazlıq
2. maddi tarazlıq
3. bərabər hüquqluq
4. texnoloji bərabərlik
5. iqtisadi tarazlıq

11.Sual: Klassik iqtisadiyyatda əsas kapital puldursa rəqəmsal iqtisadiyyatda əsas kapital : (Çəki: 1)

1. informasiya kapitalı
2. elektron pul
3. çek
4. qiymətli kağızlar
5. heç biri

12.Sual: INTERNET vasitəsilə göndərilən bütün informasiyalar verilənlər blokuna bölünür və kommunikasiya şəbəkəsi vasitəsilə ötürülür.Belə informasiya blokunu necə adlandırırlar? (Çəki: 1)

1. onlara sadəcə informasiya deyirlər
2. onun adı saytdır
3. onlar blok adlanır
4. onlar adətən paket adlanır
5. belə bir ad yoxdur

13.Sual: INTERNET vasitəsilə avtonom kompüterlərin qarşılıqlı işi hansı protokolları vasitəsilə nizamlanır? (Çəki: 1)

1. TCI/IP
2. BCC/IP
3. CCN/IP
4. TCP/IP
5. TCC/PI

14.Sual: Çin Xalq Respublikasının texnoloji potensial indeksi təqribi olaraq nə qədər göstərilmişdir? (Çəki: 1)

1. 44.4
2. 76.2
3. 66.6
4. 82.6
5. 88.8

15.Sual: İnkişaf etmiş ölkələrin özündə texnoloji proqramların inkişafına mənfi təsir göstərən əsas amil hansıdır? (Çəki: 1)

1. rəqəmsal iqtisadiyyatın reallaşması üçün zəif ölkələrdə uyğun bazarın olmaması
2. inkişaf etmiş ölkələrdə həddindən artıq sürətlə baş verən texnoloji inqilab
3. inkişaf etmiş ölkələrdə olan elmi texniki tərəqqi
4. İKT –nin inkişaf etmiş ölkələr arasında qeyri bərabər inkişafı
5. İKT-nin inkişaf etməkdə olan ölkələr arasında qeyri bərabər inkişafı

16.Sual: High- tech texnologiyalardan high-hume texnologiyalara keçidə yəni insan faktorunun dəyişməsinə nə səbəb olmuşdur? (Çəki: 1)

1. Dünya iqtisadiyyatında böhran
2. Təhsilin köklü dəyişikliyi
3. Texnoloji inqilab
4. İnternetin yaranması
5. İnformasiya iqtisadiyyatı

17.Sual: Rəqabət üçbucağına daxildir: (Çəki: 1)

1. Qərb –İslam –Çin
2. Qərb –İslam – Avropa
3. Şərq –Avropa-Qərb
4. ABŞ –Avropa –Çin
5. ABŞ – ÇİN –Yaponiya

18.Sual: İri həcmli informasiyalar necə toplanır? (Çəki: 1)

1. iri həcmli informasiyalar bir neçə paketə bölünərək müxtəlif kommunikasiya marşrutları ilə ötürülür və qəbuledici kompüterdə vahid informasiya halında toplanır.

2. iri həcmli informasiyalar xüsusi proqram vasitəsi ilə toplanır
3. iri həcmli informasiyalar olduğu kimi toplanır
4. iri həcmli informasiyalar eləcə də həcmi az olan informasiyalar adi qayda ilə toplanır
5. . elektron-poçt vasitəsilə toplanır

19.Sual: Neçənci ildə Con fon Nyuman dünyada ilk dəfə olaraq xaricdən yüklənən proqramla işləyən kompüterin modelini hazırladı? (Çəki: 1)

1. 1945
2. 1937
3. 1882
4. 1666
5. 1879

20.Sual: İnternetin yaranma tarixi hesab olunur: (Çəki: 1)

1. 20 oktyabr 1969
2. 20 sentyabr 1989
3. 10 avqust 1876
4. 23 dekabr 1991
5. 18 fevral 1992

21.Sual: Manipulyator - maus qurğusu kim tərəfindən yaradılmışdır? (Çəki: 1)

1. Ueyn Pikett
2. Depon Bekus
3. Duqlas Engelbart
4. Robert Noys
5. Qerdon Mur

22.Sual: Statistik nəticələrə görə Azərbaycanda internet istifadəçiləri internetə ən çox hansı üsulla qoşulur? (Çəki: 1)

1. Dial-Up
2. Xüsusiləşdirilmiş telefon xətti -ADSL
3. Wirelles
4. Mobil İnternet
5. Leased Line (ayrılmış xətlər)

23.Sual: İnernetdən ən çox istifadə edən ölkə hansıdır? (Çəki: 1)

1. ABŞ
2. Çin

3. Yaponiya
4. Almaniya
5. İngiltərə

24.Sual: INTERNET-də hər bir kompüter necə bir ünvana malik olur? (Çəki: 1)

1. dəqiq
2. unikal
3. seçmə
4. aşkar
5. belə bir ünvan olmur

25.Sual: Tarixdə ilk dəfə olaraq kim elektron məktubu göndərməyə cəhd etmişdir? (Çəki: 1)

1. Leonard Kleynrok
2. Kennet Tompson
3. Denis Ritçi
4. Duqlas Engelvart
5. Robert Noys

26.Sual: "İBM" firması tərəfindən ilk elektron informasiya daşıyıcısı "KAMAC-305" sərt diski nə vaxt yaradıldı? (Çəki: 1)

1. 1956
2. 1955
3. 1898
4. 1898
5. 1936

27.Sual: Neçənci ildən internetdən elektron kommərsiya məqsədi ilə istifadə olunmağa başlanmışdır? (Çəki: 1)

1. 1994
2. 1993
3. 1992
4. 1991
5. 1990

28.Sual: CHIPS telekommunikasiya sistemi hansı məqsədlə hazırlanmışdır? (Çəki: 1)

1. Nyu-York bankları ilə xarici müştərilər arasında kağız hesablaşma sisteminin elektron hesablaşma sistemi ilə əvəz edilməsi məqsədilə yaradılmışdır.
2. Nyu-York bankları ilə xarici müştərilər arasında kağız hesablaşma sisteminin sürətli hesablaşma sistemi ilə əvəz edilməsi məqsədilə yaradılmışdır
3. Nyu-York bankları ilə bank işçiləri arasında kağız hesablaşma sisteminin elektron hesablaşma sistemi ilə əvəz edilməsi məqsədilə yaradılmışdır
4. düzgün cavab qeyd edilməyib
5. İsveçrə bankları ilə ABŞ bankları arasında kağız hesablaşma sisteminin elektron hesablaşma sistemi ilə əvəz edilməsi məqsədilə yaradılmışdır

29.Sual: Domen yədir? (Çəki: 1)

1. INTERNET vasitəsilə göndərilən bütün informasiyalar blokdir.
2. Domen INTERNET-də kompüterin məntiqi adının bir hissəsidir.
3. INTERNET üçün coğrafi məkan anlayışıdır
4. İri həcmli informasiyalar blokudur
5. Domen multimedialı informasiyadır.

30.Sual: Yuxarı səviyyəli domenlər üç simvoldan ibarətdir və bu əsasən ABŞ-da şirkətin fəaliyyət sahəsini ifadə edir. Aşağıdakı simvoldan hansı hökumət orqanlarını təmsil edir (Çəki: 1)

1. org
2. com
3. gov
4. edu
5. net

31.Sual: "Komptometr" kim tərəfindən yaradılmışdır? (Çəki: 1)

1. Şarl De Kolmar
2. Dorr Felt
3. German Hollrit

4. Çarlz Bebbic
5. Vilhem Şikard

32.Sual: "Analitik maşın" ideyası kim tərəfindən irəli sürülmüşdür? (Çəki: 1)

1. Çarlz Bebbic
2. Dorr Felt
3. German Hollrit
4. Şarl De Kolmar
5. Blez Packal

33.Sual: "BASİC" alqoritmik dili nə vaxt yaradılmışdır? (Çəki: 1)

1. 1964
2. 1960
3. 1890
4. 1963
5. 1962

34.Sual: Qeyd edilənlərdən hansı tarix internetin dünyada ilk dəfə meydana gəldiyi tarix hesab olunur? (Çəki: 1)

1. 1969-cu ildə Kolorniya Universitetlərinin birində iki kompüter arasında üç hərfdən ibarət elektron məktubun göndərilməsi
2. 1971-ci ildə ARPANETİN yaradılması
3. 1973-1974-cü illərdə TCP/IP protokolunun yaradılması
4. 1973-1974-cü illərdə TCP/IP protokolunun yaradılması
5. 1973-1974-cü illərdə TCP/IP protokolunun yaradılması

35.Sual: İlk dəfə olaraq 15 müxtəlif kompüterləri vahid şəbəkədə birləşdirməyə imkan verən "ARPANET" nə vaxt yaradılmışdır? (Çəki: 1)

1. 1971
2. 1970
3. 1969
4. 1968
5. 1890

36.Sual: Yuxarı səviyyəli do-menlər üç simvoldan ibarətdir və bu əsasən ABŞ-da şirkətin fəaliyyət sahəsini ifadə edir. Aşağıdakı simvoldan hansı kommərsiya müəssisələrini təmsil edir (Çəki: 1)

1. org
2. gov
3. net
4. com
5. edu

37.Sual: E-marketing nədir? (Çəki: 1)

1. kompaniyanın Internet vasitəsilə öz məhsul və xidmətləri haqqında informasiya verməsi, onların kommunikasiyası, irəlilədilməsi və satışı üzrə həyata keçirdiyi fəaliyyətlər toplusudur
2. kompaniyanın öz məhsul və xidmətləri haqqında informasiya verməsi, onların kommunikasiyası, irəlilədilməsi və satışı üzrə həyata keçirdiyi söylərindən ibarətdir.
3. kompaniyanın Internet vasitəsilə xidmətləri haqqında informasiya verməsi
4. Internet vasitəsilə məhsul və xidmətlər haqqında informasiya verilməsi və onların kommunikasiyası
5. 3,4 variantları düzgündür

38.Sual: Internetin müəssisələrə verdiyi üstünlüklər kimi qeyd edilənlərdən doğru olanı seçin: (Çəki: 1)

1. Ucuz kommunikasiya vasitəsidir.
2. İnformasiya axtarışına sərf olunan vaxta xeyli qənaət edilməsi.
3. Müəssisədaxili texniki və inzibati xərclərin azaldılması imkanı.
4. İnternetdə firmanın cəlbedici obrazının yaradılmasına imkan verən informasiya sistemlərinin qurulmasının əlverişliliyi.
5. bütün cavablar doğrudur

39.Sual: İnternet-marketingdə əsas hərəkət verici qüvvə hesab olunur? (Çəki: 1)

1. Sürətli internet
2. Rəqəmsal iqtisadiyyat
3. Reklam

4. Müştəri
5. Heç biri

40.Sual: İstifadəçilər bütün reklam bannerlərinin cəmi neçə faizindən yararlanırlar? (Çəki: 1)

1. 1,9 %
2. 0,9%
3. 2,9%
4. 2,5%
5. 0,5%

41.Sual: Müasir dövrdə internet reklamların neçə faizi banner reklamlarının payına düşür? (Çəki: 1)

1. 70%
2. 55%
3. 35%
4. 65%
5. 25%

42.Sual: Internetdə birbaşa marketinqin əsas aləti nədir? (Çəki: 1)

1. Web reklamsəhifələri
2. Email göndərişləri
3. Internetdəcəlbedicireklamlar
4. 2,3 variantı
5. heçbiri

43.Sual: “Facebook”un əməkdaşlıq etdiyi ilk ödəmə sistemi hansıdır? (Çəki: 1)

1. Golden Pay
2. Pay Pal
3. Moneybookers
4. Propay
5. Paymate

44.Sual: Facebook-un Azərbaycan dilinə tərcüməsi neçənci ildən başlamışdır?  
(Çəki: 1)

1. 2008
2. 2007
3. 2009
4. 2006
5. 2005

45.Sual: Hal –hazırda dünyada facebook istifadəçilərinin sayı nə qədərdir? (Çəki: 1)

1. 0,5 milyard
2. 1 milyard
3. 1,5 milyard
4. 2 milyard
5. 2,5 milyard

46.Sual: Ay ərzində orta hesabla facebook-un mobil versiyasının istifadəçilərinin sayı: (Çəki: 1)

1. 300 mln
2. 250 mln
3. 500 mln
4. 550 mln
5. 600 mln

47.Sual: Neçənci ildən facebookdan təyin edilən yaşdan yuxarı hər kəs istifadə edə bilirdi? (Çəki: 1)

1. 2004
2. 2005
3. 2006
4. 2007
5. 2008

48.Sual: Yuxarı səviyyəli dövlətlər üç simvoldan ibarətdir və bu əsasən ABŞ-da şirkətin fəaliyyət sahəsini ifadə edir. Aşağıdakı simvollardan hansı qeyri-kommersiya təşkilatlarını təmsil edir? (Çəki: 1)

1. org
2. net
3. gov
4. edu
5. com

49.Sual: Facebook sosial şəbəkəsi neçənci ildə yaradılmışdır? (Çəki: 1)

1. 2004
2. 2003
3. 2002
4. 2001
5. 2000

50.Sual: Facebook sosial şəbəkəsinin yaradıcısı kimdir? (Çəki: 1)

1. Mark Zukerberg
2. Pyer Omidyar
3. Kris Aqarpao
4. Meq Vitman
5. R.H.Donell

51.Sual: Facebook ilk vaxtlar nece adlanırdı? (Çəki: 1)

1. facemash
2. The facebook
3. Facebook
4. Facechat
5. Facepage

52.Sual: Saytdan ilk vaxtlarda ancaq kimlər istifadə edə bilərdi? (Çəki: 1)

1. Amerikaa Universitetləri tələbələri
2. Boson Universitetləri tələbələri
3. Harvard Universiteti tələbələri
4. Philips Exter Academy şagirdləri
5. Kaliforniya Universiteti tələbələri

53.Sual: Facebookda minimum yaş məhdudiyyəti nə qədərdir? (Çəki: 1)

1. 11
2. 13

3. 14
4. 12
5. 15

54.Sual: Yuxarı səviyyəli do–menlər üç simvoldan ibarətdir və bu əsasən ABŞ-da şirkətin fəaliyyət sahəsini ifadə edir. Aşağıdakı simvollardan hansı təhsil müəssisələrini təmsil edir? (Çəki: 1)

1. org
2. net
3. com
4. edu
5. gov

55.Sual: Kampaniyanın indiki e-Bay adı neçənci ildə təsdiq olunub? (Çəki: 1)

1. 1995
2. 1997
3. 1996
4. 1994
5. 1993

56.Sual: Hansı ölkədə e-Bay güclü nailiyyət əldə edə bilməmişdir? (Çəki: 1)

1. Kary
2. Hindistan
3. İtaliya
4. Yaponiya
5. Çin

57.Sual: Auksiondan satış növünə aid düzgün mülahizəni seçin: (Çəki: 1)

1. Satıcı öz məhsulunu əvvəlcədən müəyyən edilmiş vaxta qədər müəyyən edilmiş qiymətə alıcılara təqdim edir
2. Satıcı məhdud olmayan vaxt civarında öz məhsulunu Ebay-in veb saytında yerləşdirir ki, burada da yalnız bir satıcının lotu orada təqdim edilir.
3. Ən yüksək qiymət qoyan alıcı mala sahib olur.
4. Bu satış növü eBay firmasına ən böyük müfəvvəqiyyəti gətirdi.
5. 3, 4 variantları düzgündür

58.Sual: eBay-da qeydiyyat ödənişi nə qədərdir? (Çəki: 1)

1. 50 AZN
2. 20 AZN
3. Pulsuz
4. 10 AZN
5. 100 AZN

59.Sual: Satılması qadagan olan məhsullar sırasına hansı aid deyil? (Çəki: 1)

1. Lisenziyasız Proqramlar və oyunların satılması
2. Alkoqollu içkilərin satışı
3. Brendlərin,son dizayner işlərinin surətini çıxardaraq satışa qoyulan məhsul
4. Odlu silah
5. Brend geyimlər

60.Sual: Yuxarı səviyyəli domenlər üç simvoldan ibarətdir və bu əsasən ABŞ-da şirkətin fəaliyyət sahəsini ifadə edir.Aşağıdakı simvoldardan hansı INTERNET-provayderləri təmsil edir? (Çəki: 1)

1. net
2. gov
3. org
4. edu
5. com

61.Sual: eBay-ın ilk prezident kimi kim təyin edilmişdir? (Çəki: 1)

1. Cefri Skoll
2. Kris Aqarpao
3. Pyer Omidyar
4. Tim Berners-Li
5. R.H.Donell

62.Sual: Ebayın ən son əldə etdiyi nailiyyəti: (Çəki: 1)

1. Korean online trading company firmasının aksiyalarına sahib olması

2. Hindistanın Baaze.com saytına 50 milyon dollar ödəməklə sahib olması
3. Skype kampaniyasının 30 faiz səhmlərini əldə etməsi
4. eBay craigslist.org da 25 faiz aksiyalara sahib olması
5. alman firması Marktplaatsı ələ keçirməsi

63.Sual: Ebay əsasən hansı ticarət növündədir? (Çəki: 1)

1. B2C
2. C2C
3. C2B
4. B2B
5. B2G

64.Sual: eBay Butterfield&Butterfield auksionunu neçənci ildə əldə etmişdir? (Çəki: 1)

1. 1999
2. 1998
3. 1997
4. 1996
5. 1995

65.Sual: Amazon.com internet mağazası kim tərəfindən yaradılmışdır? (Çəki: 1)

1. Cef Bezos
2. Cefri Skoll
3. Kris Aqarpao
4. Pyer Omidyar
5. R.H.Donell

66.Sual: 80-cı illərdə faylların ötürülməsi üçün hansı protokollarından istifadə edilirdi? (Çəki: 1)

1. FTP
2. FFP
3. TCP/IP
4. IANA
5. HTML

67.Sual: e-Bayda satılan ən dəyərli məhsul hansı olmuşdur? (Çəki: 1)

1. Şekspirin "Prince of Tyre" əlyazması

2. Honus Vaqnerin beysbol kartı
3. Grumman Gulfstream təyyarəsi
4. Black Betsy nun beysbolisti Jo Jeksonun bitəsi
5. Ferrari Enzo

68.Sual: Auksion xidmətində Ebay Pulse nədir? (Çəki: 1)

1. eBayda olan daha populyar axtarış sifrişləri haqqında məlumat verrən xidmət növü
2. Qeyri adi və unikal axtarışını təşkil edən xidmət növü
3. Bu elə contact projeklərdir ki, burada çatlar, forumlar, istehlakçı forumları, məhsulları təsviri blokları daxildir
4. Express xidməti olub yalnız ABŞ-da yaşayan istehlakçılar üçün nəzərdə tutulub
5. düzgün cavab qeyd edilməyib

69.Sual: Auksionda qeyri standart stiusiyalara aid deyil? (Çəki: 1)

1. Fiksə olunmuş qiymətlə satış
2. Auksiondan satış
3. Reklam xarakterli elanlar
4. Birbaşa məhsul satışı
5. "İkinci əl" satışı

70.Sual: Auksionda qeyri standart stiusiyalara aid deyil? (Çəki: 1)

1. Alqı satqıda lot qiymətə müəyyən olunduqdan sonra onu dəyişdirmək cəhdi;
2. Ödəmədən sonra məhsulun çatdırılmaması;
3. Arzu olunmaz alıcının siyahıdan çıxarılması
4. Auksionda çatdırılma və ödəmə formalarının dəyişdirilə bilinməməsi imkanı
5. Məhsul sifarişə uyğun olmadıqda onun qaytarılmasına etiraz;

71.Sual: Best of eBay nədir? (Çəki: 1)

1. eBayda olan daha populyar axtarış sifrişləri haqqında məlumat verrən xidmət növü
2. Qeyri adi və unikal axtarışını təşkil edən xidmət növü
3. Bu elə contact projeklərdir ki, burada çatlar, forumlar, istehlakçı forumları, məhsulları təsviri blokları daxildir

4. Express xidməti olub yalnız ABŞ-da yaşayan istehlakçılar üçün nəzərdə tutulub
5. düzgün cavab qeyd edilməyib

72.Sual: eBay community Wiki və eBay Bloqs nədir? (Çəki: 1)

1. eBayda olan daha populyar axtarış sifrişləri haqqında məlumat verrən xidmət növü
2. Qeyri adi və unikal axtarışını təşkil edən xidmət növü
3. Bu elə contact proyektlərdir ki, burada çatlar, forumlar, istehlakçı forumları, məhsulları təsviri blokları daxildir
4. Express xidməti olub yalnız ABŞ-da yaşayan istehlakçılar üçün nəzərdə tutulub
5. eBayın partnyorlar şəbəkəsi

73.Sual: Amazon.com internet mağazası neçənci ildə yaradılmışdır? (Çəki: 1)

1. 1995
2. 1994
3. 1993
4. 2000
5. 1992

74.Sual: Amazon.com internet mağazası kim tərəfindən yaradılmışdır? (Çəki: 1)

1. Ceff Bezos
2. Cefri Skoll
3. Kris Aqarpao
4. Pyer Omidyar
5. R.H.Donell

75.Sual: Amazon.com internet mağazası ilk fəaliyyəti zamanı hansı məhsulun satışı ilə məşğul olmuşdur? (Çəki: 1)

1. kitab
2. computer
3. proqram məhsulları
4. texniki qurğular
5. mobil telefonlar

76.Sual: Amazonda ilk vaxlar nə satılırdı? (Çəki: 1)

1. geyim
2. musiqi diskləri
3. kitablar
4. elektrik əşyaları
5. video oyunları

77.Sual: World Wide Web (WWW, Web - Dünyəvi hörümçək toru) nə üçün istifadə olunur? (Çəki: 1)

1. formalı sənədlərin istifadəçilər arasında mübadiləsi üçün istifadə edilir.
2. faylları kompüterdən kompüterə yükləmək və ötürmək üçün istifadə edilir.
3. multimedialı informasiya daxil olan hiper-mətnli sənədlərin nəşri üçün istifadə edilir.
4. mətn verilənlər bazasında informasiyaya baxmaq üçün istifadə edilir.
5. müxtəlif məsələlərin müzakirəsi üçün istifadə edilir.

78.Sual: FTP (File Transfer Protocol) nə üçün istifadə olunur? (Çəki: 1)

1. formalı sənədlərin istifadəçilər arasında mübadiləsi üçün istifadə edilir.
2. faylları kompüterdən kompüterə yükləmək və ötürmək üçün istifadə edilir.
3. multimedialı informasiya daxil olan hiper-mətnli sənədlərin nəşri üçün istifadə edilir.
4. mətn verilənlər bazasında informasiyaya baxmaq üçün istifadə edilir.
5. müxtəlif məsələlərin müzakirəsi üçün istifadə edilir.

79.Sual: 2010-cu ilin oktyabrında Facebook-un 1,6% səhmini 240 milyon dollara alan kompaniya hansıdır? (Çəki: 1)

1. Microsoft
2. Oracle
3. Cisco
4. Dell
5. Apple

80.Sual: Facebook sosial şəbəkəsinin yaradıcısı olan Mark Stukerberq hal hazırda neçə faiz səhmə sahibdir? (Çəki: 1)

1. 27%

2. 26%
3. 25%
4. 24%
5. 23%

81.Sual: Hansı müddətdən etibarən “Facebook” rəsmi olaraq Azərbaycan dilində də fəaliyyət göstərdi? (Çəki: 1)

1. 2 oktyabr 2009
2. 2 sentyabr 2008
3. 22 noyabr 2007
4. 12 dekabr 2009
5. 23 dekabr 2009

82.Sual: 2011-ci ilin statistik göstəricilərinə görə “Facebook”un xalis gəliri təqribi olaraq nə qədərdir? (Çəki: 1)

1. 3,7 mlrd \$
2. 2,7 mlrd \$
3. 1,7 mlrd \$
4. 2,5 mlrd \$
5. 3,2 mlrd \$

83.Sual: 2009-cu ildə gəlirinə görə facebook hansı iki saytdan sonra gəliridi? (Çəki: 1)

1. ebay və google
2. ebay və amazon
3. Google və Amazon
4. Yahoo
5. google and yahoo

84.Sual: Neçənci ildən facebookda istifadəçilər başqa saytlardan fərqli olaraq öz adresini sərbəst seçə bilərdilər? (Çəki: 1)

1. 2006

2. 2007
3. 2008
4. 2009
5. 2004

85.Sual: “Amazon” internet mağazasının Almaniyada olan alternativini düzgün əks etdirən variant seçin: (Çəki: 1)

1. www.amazon.de
2. www.amazon.co.uk
3. www.amazon.co.jp
4. www.amazon.cn
5. www.amazon.ca

86.Sual: Ceff Bezos indiki “Amazon”u kompaniya olaraq neçənci ildə qurmuşdur? (Çəki: 1)

1. 1994
2. 1993
3. 1992
4. 1991
5. 1990

87.Sual: Amazon internet mağazası harada yaradılmışdır? (Çəki: 1)

1. İsveç
2. Norveç
3. Vaşinqton
4. Paris
5. Nyuyork

88.Sual: Amazon saytının əməkdaşlarının sayı: (Çəki: 1)

1. 55 300
2. 56 400
3. 56 200
4. 56 500
5. 56 600

89.Sual: Amazon.com, Inc. hansı ölkənin kompaniyasıdır? (Çəki: 1)

1. İngiltərə
2. Fransa
3. Amerika
4. Kanada
5. Avstraliya

90.Sual: Gopher – mətn nə məqsədlə istifadə olunur? (Çəki: 1)

1. formalı sənədlərin istifadəçilər arasında mübadiləsi üçün istifadə edilir.
2. faylları kompüterdən kompüterə yükləmək və ötürmək üçün istifadə edilir
3. multimedialı informasiya daxil olan hipermətnli sənədlərin nəşri üçün istifadə edilir.
4. mətn verilənlər bazasında informasiyaya baxmaq üçün istifadə edilir.
5. müxtəlif məsələlərin müzakirəsi üçün istifadə edilir.

91.Sual: Amazon (ABŞ)-dan olan məhsulları First Class Mail (US) servisi ilə göndərilərsə məhsul ABŞ-dan göndəriləndən sonra nə qədər müddətə Azərbaycanda olar? (Çəki: 1)

1. 30days
2. 5-7days
3. 15-20 days
4. 7-15 days
5. 15-30days

92.Sual: 2011-ci ilin statistik göstəricilərinə görə “Amazonun”-nun real dövriyyəsi nə qədərdir? (Çəki: 1)

1. 48,077 mlrd \$
2. 631 mln \$
3. 45 mlrd %
4. 32,046 mlrd %
5. 43,98 mlrd %

93.Sual: Hal-hazırda Amazon neçə kateqriyada məhsul təqdim edir? (Çəki: 1)

1. 30
2. 32
3. 34
4. 35
5. 36

94.Sual: Amazon neçənci ildən öz məhsul keşidlərini genişləndirir? (Çəki: 1)

1. 1997
2. 1998
3. 1996
4. 1995
5. 1994

95.Sual: World Wide Web – Dünyəvi hörümçək toru nədən ibarətdir? (Çəki: 1)

1. World Wide məntiqi adlardan ibarətdir
2. İri həcmli şəbəkədən ibarətdir
3. şəbəkələr toplusudur.
4. müxtəlif kompüter şəbəkələrində saxlanan sənədlərdən ibarətdir.
5. süni intellektin proqram paketlərindən ibarətdir.

96.Sual: Dünyəvi hörümçək toru və ya Web müxtəlif kompüter şəbəkələrində saxlanan sənədlərdən ibarətdir. Sənədlər xüsusi formata malik olur. Bu sənədləq necə adlanır? (Çəki: 1)

1. FTP (File Transfer Protocol) adlanır
2. Hyper Text Markup Language – HTML adlanır.
3. URL (Uniform Resource Locator) adlanır.
4. WAP – Wireless Application Protocol adlanır
5. IANA – INTERNET Assigned Numbers Authority adlanır

97.Sual: Elektron kommerisyanın əsas neçə və hansı növlər var? (Çəki: 1)

1. 2 – B2B , B2C

2. 1 –B2B
3. 3- B2B, B2C,C2C
4. 2- B2C , C2C
5. 4- B2B, B2C, C2C,C2B

98.Sual: Azərbaycan ilk dəfə hansı ödəniş sistemi yaradılmışdır? (Çəki: 1)

1. Golden Pay
2. Pay Pall
3. Moneybookers
4. Propay
5. Paymate

99.Sual: İlk onlayn ticarət sistemini yaratmışdır: (Çəki: 1)

1. Maykl Aldriç
2. Tim Berners Lee , 1990
3. J.H. Snider və Terra Ziporyn, 1992
4. Jeff Bezos 1995
5. Tomi Ahonen , 1992

100.Sual: Onlayn ticarət neçənci ildə ixtira edilmişdir? (Çəki: 1)

1. 1979
2. 1978
3. 1977
4. 1976
5. 1975

101.Sual: Amazon.com kim tərəfindən yaradılmışdır? (Çəki: 1)

1. Jeff Bezos
2. J.H. Snider
3. Terra Ziporyn
4. R.H.Donell
5. Tim Berners-Li

102.Sual: HTML sənədlərini necə oxumaq olar? (Çəki: 1)

1. Bu sənədlər xüsusi protokollar vasitəsi ilə oxunir
2. HTML sənədlərini adi qayda ilə kağızlardan və monitorlardan oxumaq olar
3. HTML sənədləri brauzer adlanan xüsusi proqramlar vasitəsilə oxumaq mümkündür.
4. HTML sənədlərini xüsusi kodlarla oxumaq olar

5. Bu sənədləri oxumağa ehtiyac yoxdur

103.Sual: Online- mağaza anlayışına daha uyğun olan variantı seçin. (Çəki: 1)

1. Online- mağaza alıcının real vaxt zamanında, internet vasitəsi ilə heç bir vasitəçi xidmət göstərilmədən bir başa olaraq satıcıdan əmtəəni aldığı məkandır.
2. Online- mağaza alıcının real vaxt zamanında, heç bir vasitəçi xidmət göstərilmədən bir başa olaraq satıcıdan əmtəəni aldığı məkandır.
3. Online- mağaza alıcının real vaxt zamanında, internet vasitəsi ilə heç bir vasitəçi xidmət göstərilmədən bir başa olaraq müəssisədən əmtəəni aldığı məkandır.
4. Online- mağaza alıcının internet vasitəsi ilə satıcıdan əmtəəni aldığı məkandır.
5. Online- mağaza satıcının real vaxt zamanında, internet vasitəsi ilə heç bir vasitəçi xidmət göstərilmədən bir başa olaraq müəssisədən əmtəəni aldığı məkandır.

104.Sual: Elektron ticarət zamanı əsas ödəmə vasitəsi hansıdır? (Çəki: 1)

1. Kredit kart
2. Debit kart
3. Onlayn kart
4. Nağd ödəmə
5. Elektron pul

105.Sual: Elektron kommersionun inkişafını ləngidən əsas amil hansıdır? (Çəki: 1)

1. İKT – nin qeyri bərabər inkişafı
2. Rəqəmsal uçurum
3. Elektron kökumət
4. Standart elektron əlaqənin olmaması
5. Elmi texniki inqilab

106.Sual: Ödəmənin həyata keçirildiyi andan əmtəə və xidmətin çatdırılması formalarından hansı vaxta qənaəti reallaşdırır? (Çəki: 1)

1. Yükləmə
2. Daşınma
3. Birbaşa daşınma
4. Mağazadan götürmə
5. Tanıma bileti

107.Sual: Azərbaycan ilk ödəniş sistemi neçənci ildə yaradılmışdır? (Çəki: 1)

1. 2008
2. 2007
3. 2006
4. 2005
5. 2004

108.Sual: PayPal sistemini hansı kompaniya yaratmışdır? (Çəki: 1)

1. eBay
2. Amazon.com
3. Buziness.com
4. Dell
5. qeyd olunanlardan heç biri

109.Sual: Elektron kommersionada qənaətlik anlayışının düzgün açılışını göstərin: (Çəki: 1)

1. Malların alıcıları və satıcıları vasitəçi olmadan bir –birilə ünsiyyət saxlaya və əlaqəyə girə bilər
2. müasir informasiya vasitələri ilə biznes xəbərlərinin ani mübadiləsi və vaxta qənaət
3. İnternet texnologiyaları bütün istifadəçilərə eyni imkan yaradır
4. İnternet biznesin iştirakçıları fəaliyyət miqyasını , regional və digər əlaqədar bazarlara çıxışını sürətlə genişləndirmək imkanına malikdirlər
5. İnformasiyanın rəqəm tipinə çevrilməsi vasitəsi ilə şirkətin rəsmi əməliyyatları ilə bağlı kağız işlərinin həcmnin azalması səmərəliliyi yüksəldir

110.Sual: Elektron kommersionada interaktivlik anlayışının düzgün açılışını göstərin: (Çəki: 1)

1. İnformasiyanın rəqəm tipinə çevrilməsi vasitəsi ilə şirkətin rəsmi əməliyyatları ilə bağlı kağız işlərinin həcmnin azalması səmərəliliyi yüksəldir
2. müasir informasiya vasitələri ilə biznes xəbərlərinin ani mübadiləsi və vaxta qənaət
3. Malların alıcıları və satıcıları vasitəçi olmadan bir –birilə ünsiyyət saxlaya və əlaqəyə girə bilər

4. İnternet biznesin iştirakçıları fəaliyyət miqyasını , regional və digər əlaqədar bazarlara çıxışını sürətlə genişləndirmək imkanına malikdirlər
5. Ənənəvi biznesdən fərli olaraq əlavə xərclər yoxdur

111.Sual: Elektron kommertiya haqqında qeyd edilmiş fikirlərdən hansı yanlıştır?  
(Çəki: 1)

1. Elektron kommertiya təkə onlayn ödənişlərlə məhdudlaşmır
2. Elektron kommertiya ənənəvi bazarın təkmilləşdirilmiş formasıdır
3. Elektron kommertiya ənənəvi bazarın ümumdünya şəbəkəsində surətidir
4. Reklam, əmtəə haqqında məlumat - Elektron kommertiyanın əsas komponentlərinə aiddir
5. Hesabatlardan çıxarış, ödənişlərin qəbulu, çatdırılma və məsləhətlər - Elektron kommertiyanın əsas komponentlərinə aiddir

112.Sual: ASP nədir? (Çəki: 1)

1. Öz məhsul və ya xidmətlərini digər bizneslərə satan hər hansı bir biznes.
2. Öz məhsul və ya xidmətlərini istehlakçıların özlərinin istifadəsi üçün onlara satan hər hansı bir biznes
3. veb səhifəsinin funksionallığını dəstəkləyən proqram və tərtibatlar.
4. İnternet vasitəsilə kompüter proqramları icarəyə verən (satmaq və ya lisenziya vermək yerinə yetirən) şirkətlər
5. Fiziki yerləri olan bizneslər (adətən aktiv internet ticarət strategiyaları olmayan ənənəvi firmalara aid edilir)

113.Sual: İnternet bazarı nədir? (Çəki: 1)

1. Eyni bizneslə məşğul olan şirkətlərin məhsul və xidmətlərin alqı-satqısını aparmaq üçün bir araya gəldikləri bazar
2. Müəssisə ehtiyatları planlaşdırılması. Bu biznesdaxili proseslərin planlaşdırılmasına və qarşılıqlı əlaqələrinə aid edilir.
3. B2C biznes modulunun davamçısı olan internet xəfiyyələri
4. İki və daha artıq B2B bazarı arasındakı qarşılıqlı əlaqələri asanlaşdıran hər hansı bir internet şirkəti.
5. İstehlakçı münasibətləri menecmentliyi. Bu istehlakçının təkə satışdan sonrakı məmnunluğunu deyil, hər hansı bir şirkət və ya internet saytla həyata keçirdiyi bütün əməliyyatları əhatə edir.

114.Sual: Texnologiya təminatçıları (technology providers) nə deməkdir və nəyi təmin edirlər? (Çəki: 1)

1. operativ informasiya və xidmət təminatı ilə məşğul olan kompaniyalardır.

2. istifadəçiyə müxtəlif məhsul və xidmətlərlə tanışlıq imkanı təşkil edir.
3. kommunikasiya kompaniyaları, Internet-provayderlər (ISP), proqram və aparat təminatı üzrə istehsal kompaniyalarıdır
4. üçüncü firmaya aid məhsul və xidmətləri təklif edir, onları qiymətləndirir
5. müxtəlif informasiya bazalarına giriş imkanını təmin edirlər

115.Sual: “ İNTEGRİS “ MMC şirkəti neçənci ildə yaradılmışdır? (Çəki: 1)

1. 2001
2. 2002
3. 2004
4. 2006
5. 2008

116.Sual: “FasTech” company neçənci ildə yaradılmışdır? (Çəki: 1)

1. 2008
2. 2009
3. 2010
4. 2011
5. 2012

117.Sual: Cənubi Qafqaz və Mərkəzi Asiyada konveyer üsulu ilə kompüter istehsalı ilə məşğul olan ilk istehsalat müəssisəsi hansıdır? (Çəki: 1)

1. KÜR
2. FasTech company
3. İNTEGRİS MMC
4. “CHARTİS” MMC
5. DigitalStream

118.Sual: Azərbaycanda ikinci prioritet sektor hansıdır? (Çəki: 1)

1. İKT sektoru
2. Neft sektoru
3. Kənd təsərrüfatı sektoru
4. Turizm sektoru
5. Sənaye sektoru

119.Sual: 2009-ci ilin statistik nəticələrinə görə hansı ölkə İKT məhsul ixracı üzrə liderdir? (Çəki: 1)

1. Çin
2. ABŞ

3. Azərbaycan
4. Almaniya
5. Meksika

120.Sual: Kommersiya xidmətçiləri (content providers) nə deməkdir və nəyi təmin edirlər? (Çəki: 1)

1. operativ informasiya və xidmət təminatı ilə məşğul olan kompaniyalardır.
2. istifadəçiyə müxtəlif məhsul və xidmətlərlə tanışlıq imkanı təşkil edir.
3. kommunikasiya kompaniyaları, Internet-provayderlər (ISP), proqram və aparat təminatı üzrə istehsal kompaniyalarıdır
4. üçüncü firmaya aid məhsul və xidmətləri təklif edir, onları qiymətləndirir
5. müxtəlif informasiya bazalarına giriş imkanını təmin edirlər

121.Sual: “Card PRO” şirkəti neçənci ildən fəaliyyətə başlamışdır? (Çəki: 1)

1. 2000
2. 2001
3. 2002
4. 2003
5. 2004

122.Sual: “Card PRO” şirkəti əsasən hansı istehsalat sahəsi üzrə ixtisaslaşmışdır? (Çəki: 1)

1. scratch –off kartları
2. Golden –pay kartları
3. Maestro – kartlar
4. Visa kartlar
5. Aztelekom kartlar

123.Sual: “Digital Stream” kompaniyasının əsas fəaliyyət sahəsi aşağıda qeyd edilənlərdən hansıdır? (Çəki: 1)

1. Saytların hazırlanması və internet üzərində reklam
2. Antivirus proqramlarının satışı
3. Kompüterlərin texniki qurğularının satışı
4. Elektron mağazaların Azərbaycanda tətbiqi
5. Kompüterlərə texniki dəstək

124.Sual: Aşağıda qeyd edilənlərdən hansı “Chartis” MMC kompaniyasının fəaliyyət sahəsinə hansı aid deyil? (Çəki: 1)

1. Biznes Ticarət
2. Təhsil Sistemi
3. Coğrafi İnformasiya Sistemi
4. Naviqasiya Sistemləri
5. Verilənlər bazalarının təşkili

125.Sual: KÜR” Elektron Avadanlıqları İstehsalı müəssisəsi neçənci ildə yaradılmışdır? (Çəki: 1)

1. 2004
2. 2003
3. 2005
4. 2006
5. 2000

126.Sual: Elektron brokerlər (e-brokers) nəyi təmin edirlər? (Çəki: 1)

1. operativ informasiya və xidmət təminatı ilə məşğul olan kompaniyalardır.
2. son istifadəçiyə müxtəlif məhsul və xidmətlərlə tanışlıq imkanı təşkil edir.
3. kommunikasiya kompaniyaları, Internet-provayderlər (ISP), proqram və aparat təminatı üzrə istehsal kompaniyalarıdır
4. üçüncü firmaya aid məhsul və xidmətləri təklif edir, onları qiymətləndirir
5. müxtəlif informasiya bazalarına giriş imkanını təmin edirlər

127.Sual: “Chartis” MMC kompaniyasının Coğrafi İnformasiya Sistemi (CİS) ilə yerinə yetirdiyi funksiyalardan hansı yanlış verilmişdir? (Çəki: 1)

1. GPS sistemlərindən istifadə etməklə məkan məlumatlarının toplanması/ölçülməsi
2. Obyekt yönümlü CİS analizi, kosmik analizlərə əsaslanan məkan məlumatlarının avtomatlaşdırılması və Çizgilərin çıxarılması.
3. Coğrafi məkan məlumatlarının saxlanma və məlumat bazaları arasında məkan məlumatlarının konvertasiya edilməsi, yenidən tərtib edilməsi və ötürülməsi
4. Məlumatların modelləşdirilməsi və ərazidə mövcud olan məlumat bazasının tərtibi.
5. Müxtəlif diapozonlu elektromaqnit dalğaları ilə aparılmış çəkilişlərin analizi

128.Sual: “Chartis” MMC kompaniyasının Biznes Ticarət bölməsinin yerinə yetirdiyi funksiyalardan hansı yanlış verilmişdir? (Çəki: 1)

1. CİS-lə analitik təhlillər aparmaqla yeni tikiləcək ticarət mərkəzlərinin, mağazalarının və reklam plakatlarının yerlərinin təyin edilməsi.
2. GPS sistemlərindən istifadə etməklə məkan məlumatlarının toplanması/ölçülməsi
3. Ticarət binalarının, ərazilərin 3D modelinin hazırlanması.
4. Məhsul daşıyan avtomobillərdə naviqasiya sistemlərinin yaradılması, məntəqələrə vaxtında və təhlükəsiz çatmaq üçün optimal marşrutların müəyyən edilməsi.
5. Ticarətlə məşğul olan şirkətlərdə korporativ CİS-in yaradılması.

129.Sual: “FasTech” kompaniyasının fəaliyyətini əks etdirən düzgün cavabi seçin : (Çəki: 1)

1. Onlayn nəzarət sistemi ilə ofislərdə 24/7 gün kompüter problemlərinin həlli
2. Onlayn nəzarət sistemi ilə ofislərin təhlükəsizlik kameraları ilə izlənilməsi
3. Onlayn sitemdə ödənişlərin həyata keçirilməsi
4. Şirkətlərdə Lokal Şəbəkələrin qurulmasını təmin edir
5. Şirkətlərdə muhasibat bölməsinin fəaliyyətini keyfiyyət baxımından yüksəldən proqramların tətbiqi

130.Sual: “Chartis” MMC kompaniyasının xidmətlərinə verilənlərdən hansı aid deyil? (Çəki: 1)

1. Məsafədən duyma
2. Coğrafi informasiya sistemləri
3. Rəqəmsal Fotoqrammetriya
4. Geodeziya
5. Ekoloji təhlil

131.Sual: “Chartis” MMC kompaniyasının Məsafədən Duyma bölməsinin yerinə yetirdiyi funksiyalardan hansı düzgün verilmişdir? (Çəki: 1)

1. CİS-lə analitik təhlillər aparmaqla yeni tikiləcək ticarət mərkəzlərinin, mağazalarının və reklam plakatlarının yerlərinin təyin edilməsi.
2. GPS sistemlərindən istifadə etməklə məkan məlumatlarının toplanması/ölçülməsi

3. Ticarət binalarının, ərazilərin 3D modelinin hazırlanması.
4. Aerokosmik foto çəkilişlərin deşifrənməsi və ərazinin xəritələşdirilməsi
5. Ticarətlə məşğul olan şirkətlərdə korporativ CIS-in yaradılması.

132.Sual: İnformasiya brokerləri nəyi təmin edirlər? (Çəki: 1)

1. operativ informasiya və xidmət təminatı ilə məşğul olan kompaniyalardır.
2. son istifadəçiyə müxtəlif məhsul və xidmətlərlə tanışlıq imkanı təşkil edir.
3. kommunikasiya kompaniyaları, Internet-provayderlər (ISP), proqram və aparat təminatı üzrə istehsal kompaniyalarıdır
4. üçüncü firmaya aid məhsul və xidmətləri təklif edir, onları qiymətləndirir
5. müxtəlif informasiya bazalarına giriş imkanını təmin edirlər

133.Sual: Rəqəmsal İqtisadiyyatda başlıca rəqabət amillərin biri: (Çəki: 1)

1. "İstehlakçı era"sında istehsalçıların individual istehlakçı tələbatını effektiv istehsal və planlaşdırma sistemi ilə uzlaşdırmaq qabiliyyəti başlıca rəqabət amilidir
2. Daha çox İKT tətbiqi başlıca amildir
3. Müasir dövrdə ucuz və keyfiyyətli məhsul rəqabətdə daha yüksəkdir
4. Internet-texnologiyaların iqtisadiyyata tətbiqi makroiqtisadi səviyyədə də çox böyük imkanlar açdı.
5. Heç biri

134.Sual: Yeni iqtisadiyyatı hərəkətə gətirən dörd spesifik amilə aiddir: (Çəki: 1)

1. Rəqəmli texnologiyaların yayılması və birləşmə imkanı, vasitəçilərin ləğv edilməsi və yeni tipli vasitəçilik, kastomizasiya və kastomerizasiya, sahə konvergensiyası
2. rəqəmli texnologiyaların yayılması, vasitəçilərin ləğv edilməsi, kastomerizasiya, sahə konvergensiyası
3. rəqəmli texnologiyaların birləşmə imkanı, yeni tipli vasitəçilik, kastomizasiya, sahə konvergensiyası
4. rəqəmli texnologiyaların yayılması və birləşmə imkanı, vasitəçilərin ləğv edilməsi və yeni tipli vasitəçilik, kastomizasiya və kastomerizasiya
5. vasitəçilərin ləğv edilməsi və yeni tipli vasitəçilik, kastomizasiya və kastomerizasiya, sahə konvergensiyası

135.Sual: “Sahə konvergensiyası” anlayışı hansı variantda daha düzgün verilmişdir? (Çəki: 1)

1. Şəbəkədə işləyən yeni vasitəçilər (xüsusilə, Priceline.com) meydana çıxmışdır ki, onların müvəffəqiyyət qazanması artıq yeni tipli və iri miqyaslı vasitəçilərin yaranmasına işarədir.
2. İnsanları bir kompaniya daxilində bir-biri və baş kompyuterlə əlaqələndirən şəbəkəyə Intranet; kompaniyayı onun malgöndərənləri və distribyuteri ilə əlaqələndirən şəbəkəyə Ekstranet; nəhayət, istifadəçiləri “ümumdünya informasiya anbarı” ilə əlaqələndirən şəbəkəyə isə Internet deyilir
3. Kastomizasiya dedikdə, kompaniyanın özünün hər bir müştərisinə, xüsusi olaraq onlar üçün nəzərdə tutulmuş məhsul, xidmət, qiymət və çatdırılma kanallarını təmin etmək iqtidarında olması başa düşülür.
4. Kompaniyalar təsdiq edirlər ki, iki və daha artıq sahənin kəsişməsi kütləvi sayda yeni imkanlar açır.
5. Heç biri

136.Sual: Banner nədir? (Çəki: 1)

1. Televiziya reklamı
2. Radioda reklam
3. Kompaniyanın öz səhifəsində olan məhsul reklamı
4. Kompaniyanın müqavilə əsasında digər web səhifələrdə öz məhsul və xidmət reklamını kiçik “pəncərə” daxilində yerləşdirməsi
5. Yalnız reklam üçün yaradılmış web səhifə

137.Sual: Birbaşa marketinq nədir? (Çəki: 1)

1. konkret istehlakçıya yönəlmiş marketinqdir
2. konkret istehsalçıya yönəlmiş marketinq
3. İnternet üzərindən olmayan marketinq
4. 1,2 doğrudur
5. heç biri

138.Sual: Elektron xidmət provayderi (e-services providers) nə deməkdir (Çəki: 1)

1. bunlar adətən müxtəlif analitik-informasiya agentlikləridir ki, onların da işi sifariş əsasında marketinq tədqiqatı aparmaqdır
2. internet-kommersiyanın inkişafı ilə əlaqədar yaranmış yeni əlaqələndirici kateqoriyadır
3. bu Internetdə müəssisənin virtual ofisi deyil, fəaliyyətinin çox hissəsi bilavasitə Internet vasitəsilə həyata keçirilən müəssisədir.
4. elektron ticarət təşkil etmək üçün istifadə olunan portallardır.
5. auksionlar təşkil etmək üçün elektron meydanlardır.

139.Sual: Amazonda ilk vaxlar nə satılırdı? (Çəki: 1)

1. geyim
2. musiqi diskləri
3. video oyunları
4. kitablar
5. elektrik

140.Sual: Amazon.com, Inc. hansı ölkənin kompaniyasıdır? (Çəki: 1)

1. İngiltərə
2. Fransa
3. Amerika
4. Kanada
5. Avstraliya

141.Sual: Kommersiya əlaqələndiriciləri (context providers) nə deməkdir? (Çəki: 1)

1. bunlar adətən müxtəlif analitik-informasiya agentlikləridir ki, onların da işi sifariş əsasında marketinq tədqiqatı aparmaqdır.
2. onlar portalların sahibləridir. Portal – elə bir Web-saytdır ki, xüsusi istifadəçilər auditoriyasına xidmət edərək, əlavələr və xidmətlərdən istifadəni təmin edir.
3. Internet-bank şöbələri və filialları olmayan və bank xidmətlərinin tam spektrini təqdim edən təşkilatdır.
4. elektron ticarət təşkil etmək üçün istifadə olunan portallardır.
5. auksionlar təşkil etmək üçün elektron meydanlardır.

142.Sual: Aqreqator nə deməkdir? (Çəki: 1)

1. universal mağazaya oxşar Web-saytdır. Onlar bir çox müəssisələrin kataloqlarını toplayıb və onları məqsədli istifadəçilərə təklif edir.

2. onlar portalların sahibləridir. Portal – elə bir Web-saytdır ki, xüsusi istifadəçilər auditoriyasına xidmət edərək, əlavələr və xidmətlərdən istifadəni təmin edir.

3. Internet-bank şöbələri və filialları olmayan və bank xidmətlərinin tam spektrini təqdim edən təşkilatdır.

4. elektron ticarət təşkil etmək üçün istifadə olunan portallardır.

5. auksionlar təşkil etmək üçün elektron meydanlardır

143.Sual: Enabling servise providers nə deməkdir? (Çəki: 1)

1. Maliyyə portalı

2. INTERNET-auksion

3. . Internet-provayder

4. Ödəmə xidmətçiləri

5. Banner şəbəkəsi

144.Sual: IANA – INTERNET Assigned Numbers Authority təşkilatı nəyi təmin edir? (Çəki: 1)

1. INTERNET-də kompüterin məntiqi adının bir hissəsidir.

2. ABŞ milli elm fondunun razılığı ilə unikal protokol parametrləri təyini üzrə mərkəzi koordinatorudur

3. elektron formalı sənədlərin istifadəçilər arasında mübadiləsi üçün istifadə edilir.

4. multimedialı informasiya daxil olan hipermetnli sənədlərin nəşri üçün istifadə edilir.

5. faylları kompüterdən kompüterə yükləmək və ötürmək üçün istifadə edilir.

145.Sual: Amazon saytının əməkdaşlarının sayı (Çəki: 1)

1. 55 300

2. 56 400

3. 56 200

4. 56 500

5. 56 600

146.Sual: Radiotelefonlarda INTERNET hansı protokol vasitəsilə istifadə edilir?  
(Çəki: 1)

1. ISP – Intrnet Servis Provaider
2. MAID
3. Dow Jones News/Retrieval
4. ASP – Application Service Provider
5. WAP – Wireless Application Protocol

147.Sual: Ev səhifəsinin yeri onun INTERNET şəbəkəsindəki ünvanına görə təyin edilir. Bu ünvan necə adlanır? (Çəki: 1)

1. ISP – Intrnet Servis Provaider
2. MAID
3. WAP – Wireless Application Protocol
4. URL (Uniform Resource Locator)
5. ASP – Application Service Provider

148.Sual: Internet mühitinin əsas xüsusiyyətlərində biri kommuniktivlikdir. Kommutativlik xüsusiyyəti nəyi təmin edir? (Çəki: 1)

1. Kommunikativlik – istifadəçiyə tərəf qismində cavab verilməsidir
2. Kommunikativlik - informasiyanın istifadəçi ilə birgə təhlili konsepsiyasıdır
3. Kommunikativlik- istifadəçinin Internet hiper-mühitndə sərbəst hərəkətidir
4. Kommunikativlik - istifadəçilərə xidmətin keyfiyyəti. Servis təminatıdır
5. Kommunikativlik – qarşılıqlı əlaqə mexanizminin effektiv realizəsidir

149.Sual: Internet mühitinin əsas xüsusiyyətlərində biri Interaktivliklikdir. Interaktivlik xüsusiyyəti nəyi təmin edir? (Çəki: 1)

1. Interaktivlik – istifadəçiyə tərəf qismində cavab verilməsidir
2. Interaktivlik - informasiyanın istifadəçi ilə birgə təhlili konsepsiyasıdır
3. Interaktivlik - istifadəçinin Internet hiper-mühitndə sərbəst hərəkətidir
4. Interaktivlik - istifadəçilərə xidmətin keyfiyyəti. Servis təminatıdır
5. Interaktivlik – qarşılıqlı əlaqə mexanizminin effektiv realizəsidir

150.Sual: Internet mühitinin əsas xüsusiyyətlərində biri hipertekstdir. Hipertekst xüsusiyyəti nəyi təmin edir? (Çəki: 1)

1. Hipertekst – istifadəçiyə tərəf qismində cavab verilməsidir
2. Hipertekst - informasiyanın istifadəçi ilə birgə təhlili konsepsiyasıdır
3. Hipertekst - istifadəçinin Internet hipermühitində sərbəst hərəkətidir
4. Hipertekst - istifadəçilərə xidmətin keyfiyyəti. Servis təminatıdır
5. Hipertekst – qarşılıqlı əlaqə mexanizminin effektiv realizəsidir

151.Sual: Hal-hazırda Amazon neçə kateqriyada məhsul təqdim edir? (Çəki: 1)

1. 30
2. 32
3. 34
4. 35
5. 36

152.Sual: Amazon neçənci ildən öz məhsul keşidlərini genişləndirir? (Çəki: 1)

1. 1997
2. 1998
3. 1996
4. 1995
5. 1994

153.Sual: Application services nə deməkdir? (Çəki: 1)

1. INTERNET-də kompüterin məntiqi adının bir hissəsidir.
2. ABŞ milli elm fondunun razılığı ilə unikal protokol parametrləri təyini üzrə mərkəzi koordinator dur
3. . elektron formalı sənədlərin istifadəçilər arasında mübadiləsi üçün istifadə edilir.
4. INTERNET-də informasiya mübadiləsi müxtəlif yollarla həyata keçirilə bilər. Bu xidmətləri application services adlandırırlar.
5. faylları kompüterdən kompüterə yükləmək və ötürmək üçün istifadə edilir.

154.Sual: Web-sayt nə deməkdir? (Çəki: 1)

1. WWW formasında istifadəyə təqdim olunan informasiyadır
2. Telekonfransın interaktiv formalı variantıdır.

3. Verilənlər bazasında informasiyaya baxmaq üçün istifadə edilir.
4. Əlaqəli Web-sənədlər toplusu adətən bir şəbəkənin bir düyün nöqtəsində saxlanılır və Web-sayt adlanır.
5. Kompüter şəbəkələrində saxlanan sənədlərdir.

155.Sual: Çat - nə deməkdir? (Çəki: 1)

1. WWW formasında istifadəyə təqdim olunan informasiyadır
2. Telekonfransın interaktiv formalı variantıdır.
3. Verilənlər bazasında informasiyaya baxmaq üçün istifadə edilir
4. Əlaqəli Web-sənədlər toplusu adətən bir şəbəkənin bir düyün nöqtəsində saxlanılır və Web-sayt adlanır.
5. . Kompüter şəbəkələrində saxlanan sənədlərdir.

156.Sual: Home page - nə deməkdir? (Çəki: 1)

1. WWW formasında istifadəyə təqdim olunan informasiyadır
2. Telekonfransın interaktiv formalı variantıdır.
3. Verilənlər bazasında informasiyaya baxmaq üçün istifadə edilir.
4. Əlaqəli Web-sənədlər toplusu adətən bir şəbəkənin bir düyün nöqtəsində saxlanılır və Web-sayt adlanır.
5. Kompüter şəbəkələrində saxlanan sənədlərdir.

157.Sual: Facebook ilk vaxtlar nece adlanırdı? (Çəki: 1)

1. facemash
2. The facebook
3. Facebook
4. Facepage
5. Face

158.Sual: Facebookda minimum yaş məhdudiyyəti nə qədərdir? (Çəki: 1)

1. 11
2. 13
3. 14
4. 12
5. 15

159.Sual: Neçənci ildən facebookdan təyin edilən yaşdan yuxarı hər kəs istifadə edə (Çəki: 1)

1. 2004
2. 2005
3. 2006
4. 2007
5. 2008

160.Sual: Internet mühitinin əsas xüsusiyyətlərində biri şəbəkə naviqasiyasıdır. Şəbəkə naviqasiyası xüsusiyyəti nəyi təmin edir? (Çəki: 1)

1. Şəbəkə naviqasiyası – istifadəçiyə tərəf qismində cavab verilməsidir
2. Şəbəkə naviqasiyası - informasiyanın istifadəçi ilə birgə təhlili konsepsiyasıdır
3. Şəbəkə naviqasiyası - istifadəçinin Internet hiper-mühitində sərbəst hərəkətidir
4. Şəbəkə naviqasiyası - istifadəçilərə xidmətin keyfiyyəti. Servis təminatıdır
5. Şəbəkə naviqasiyası – qarşılıqlı əlaqə mexanizminin effektiv realizəsidir

161.Sual: Internet mühitinin əsas xüsusiyyətlərində biri şəbəkə informasiya tutumudur. Informasiya tutumu xüsusiyyəti nəyi təmin edir? (Çəki: 1)

1. Informasiya tutumu – istifadəçiyə tərəf qismində cavab verilməsidir
2. Informasiya tutumu - informasiyanın istifadəçi ilə birgə təhlili konsepsiyasıdır
3. Informasiya tutumu - istifadəçinin Internet hipermühitində sərbəst hərəkətidir
4. Informasiya tutumu- Web-saytda yerləşdirilən informasiyanın həcmi səhifənin sayıdır.
5. Informasiya tutumu – qarşılıqlı əlaqə mexanizminin effektiv realizəsidir

162.Sual: Facebook saytıdan ilk vaxtlarda ancaq kimlər istifadə edə bilərdi? (Çəki: 1)

1. Amerika Universitetləri tələbələri
2. Boson Universitetləri tələbə'lri
3. Harvard Universiteti tələbələri
4. Philips Exter Academy şagirdləri
5. Kaliforniya Universiteti tələbələri

163.Sual: Hal –hazırda dünyada facebook istifadəçilərinin sayı nə qədərdir? (Çəki: 1)

1. 0,5 milyard
2. 1 milyard
3. 1,5 milyard
4. 2 miyard
5. 2,5 miyard

164.Sual: Ay ərzində orta hesabla facebook-un mobil versiyasının istifadəçilərinin sayı: (Çəki: 1)

1. 300 mln
2. 250 mln
3. 500 mln
4. 450 mln
5. 350 mln

165.Sual: Neçənci ildən facebookda istifadəçilər başqa saytlardan fərqli olaraq öz adresini sərbəst seçə bilərdilər? (Çəki: 1)

1. 2006
2. 2007
3. 2008
4. 2009
5. 2005

166.Sual: Şəhərdə bir bələdiyyə orqanının yaradılması üçün müvafiq yaşayış yerində əhali sayı maximum nə qədər olmalıdır? (Çəki: 1)

1. 300.000
2. 250.000
3. 250.000
4. 250.000
5. 400.000

167.Sual: 500 nəfərdən az əhalisi olan ərazilərdə bələdiyyələrə neçə bələdiyyə üzvü seçilir? (Çəki: 1)

1. 5
2. 4
3. 3
4. 3

5. 10

168.Sual: 500 nəfərdən 1000 nəfərədək əhalisi olan ərazilərdə bələdiyyələrə neçə bələdiyyə üzvü seçilir? (Çəki: 1)

1. 7

2. 6

3. 4

4. 10

5. 8

169.Sual: 1000 nəfərdən 5000 nəfərədək əhalisi olan ərazilərdə bələdiyyələrə neçə 9 bələdiyyə üzvü seçilir? (Çəki: 1)

1. 8

2. 9

3. 4

4. 10

5. 6

170.Sual: Bələdiyyə üzvünün səlahiyyət müddəti nə qədərdir? (Çəki: 1)

1. 15

2. 10

3. 5

4. 2

5. 8

171.Sual: Ölkədə yerli özünü idarəetmənin bələdiyyələr vasitəsi ilə həyata keçirilməyi prinsipi nə vaxt qəbul edildi? (Çəki: 1)

1. 1995

2. 1994

3. 1993

4. 1992

5. 1991

172.Sual: İllik gəlirləri fərd başına 25 min dollardan çox olan inkişaf etmiş Avropa Birliyi üzvü ölkələrinə, ABŞ, Kanada, Yaponiya və s. ölkələrdə dövlətin sadəcə klassik funksiyaları həyata keçirilməsinə səbəb nədir? (Çəki: 1)

1. İnsanlara xidmətin bütün növləri yerli özünüidarə orqanları olan bələdiyyələrə, özəl hüquqivə fiziki şəxslərə verilib

2. İnsanlara digər xidmətlərin bütün növləri şəhər icra hakimiyyətinə təhvil verilib
3. Sosial həyatın inkişaf dərəcəsinin maksimum olması
4. İnsanlara xidmətin bütün növləri özəl hüquqi şəxslərə verilib
5. Əhalinin təhsil və həyat tərzinin yüksək olması

173.Sual: Dövlət orqanı kimi ilk müasir bələdiyyə Tanzimat dövrü sonralarında yaradılmışdı. Bu neçənci ilə təsadüf edir? (Çəki: 1)

1. 1839
2. 1829
3. 1838
4. 1832
5. 1826

174.Sual: Neçənci ildənəsasən İstanbulda bələdiyyələr rayonlar üzrə bölündü və bununla da İstanbulda rayon bələdiyyələrinin sayı 39-a qalxdı? (Çəki: 1)

1. 2008
2. 2007
3. 2006
4. 2005
5. 2004

175.Sual: Londonda ilk bələdiyyə seçkiləri nə vaxt keçirilmişdir? (Çəki: 1)

1. 1906
2. 1905
3. 1904
4. 1903
5. 1902

176.Sual: Konstitusiyaya görə, bələdiyyələrin statusunun əsasları və səlahiyyətləri nəyə əsasən müəyyən edilir? (Çəki: 1)

1. Azərbaycan Respublikasının Prezidenti tərəfindən
2. Azərbaycan Respublikasının Konstitusiya əsasən
3. Referenduma əsasən
4. Bələdiyyə seçkilərinə əsasən
5. Düzün cavab qeyd edilməyib

177.Sual: Bələdiyyə üzvlərinə əmək haqqı hansı büdcənin vəsaiti hesabına ödənilir? (Çəki: 1)

1. Bələdiyyə büdcəsinin

2. Dövlət büdcəsi
3. Sosial Fondlar
4. Sığorta fondu
5. 3,4 variantları

178.Sual: “Dövlət və yerli özünüidarə orqanlarının aktlarının elektron informasiya sistemləri vasitəsilə açıqlanması qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinin fərmanı nə vaxt təsdiq edilmişdir? (Çəki: 1)

1. 15 fevral 2011
2. 10 yanvar 2011
3. 10 fevral 2011
4. 16 fevral 2011
5. 5 fevral 2011

179.Sual: Bələdiyyə statusu haqqında Azərbaycan Respublikasının qanunu neçənci ildə qəbul edilmişdir? (Çəki: 1)

1. 1999
2. 1998
3. 1997
4. 1996
5. 1995

180.Sual: Bələdiyyələrin vəzifəsi tam olaraq düzgün verilmiş variantı seçin: (Çəki: 1)

1. Lokal özünüidarəetmə-lokal səlahiyyətə malik yerli orqanları tərəfindən ölkə qanunları çərçivəsində , əhəlinin istəyi əsasında formalaşan və yerli əhəlinin maraqları nəzərə alınmaqla sahib olduqları hüquq və imkanlardan istifadə etməklə ictimai işlərin əhəmiyyətli bir hissəsinin nizamlanması və idarə olunması anlamına gəlir
2. Bələdiyyələr seçkili qurumdur və birmənalı olaraq əhəlinin istəyi əsasında formalaşır.
3. Bələdiyyələrin fəaliyyətində üzə çıxan nöqsanların məsuliyyət yükünün birhissəsini həm də əhəlinin üzərinə qoyur. Çünki, bələdiyyələr seçkili qurumdur və birmənalı olaraq əhəlinin istəyi əsasında formalaşır.

4. Bələdiyyələrin fəaliyyətinin bir hissəsini təşkil edən yerli sosial inkişaf proqramlarında əsas ağırlığın dövlət orqanlarının yanında və ya onlara əlavə olaraq bu işlərigörə biləcəyi açıqca qanunla tənzimlənir.
5. Bələdiyyə bir vitrin qurum olaraq yaradılıb

181.Sual: Bələdiyyələrin büdcələrində vəsait olması üçün əsas ünsür kimi hansı amil qeyd edilir? (Çəki: 1)

1. Bələdiyyələrin səlahiyyətlərinin sərhədi açıq müəyyənləşdirilməlidir
2. Əhali tərəfindən maliyyələşdirmə
3. Dövlət tərəfindən təminat
4. Sosial yardımlar
5. Komunal xərclərin olduğundan artıq alınması

182.Sual: İnkişaf etmiş ölkələrin təcrübəsinə nəzər salsaq, burada bələdiyyələrin fəaliyyətini düzgün əks etdirən variantı seçin: (Çəki: 1)

1. Bələdiyyələrin göstərdikləri əsas xidmətlər bunlardır: şəhər planlaşdırılması, əhalinin xüsusi qrupları üçün (məs, yaşlı insanlar) sosial yardımın təmin edilməsi, yollar və ictimai nəqliyyat xidməti, su təchizatı (İngiltərə istisnadır) , məktəb və digər təhsil ocaqlarının tikintisi, iqtisadi inkişafa dəstək.
2. Bu ölkələrdə yerli özünüidarəetmə orqanlarının fəaliyyəti mərkəzləşmiş qaydada həyata keçirilir
3. 'Lokal özünüidarəetmə-lokal səlahiyyətə malik yerli orqanları tərəfindən ölkə qanunları çərçivəsində idarə olunması anlamına gəlir
4. Bu ölkələrdə lokal özünüidarəetmə qurumlarının fəaliyyətini tam təmin edən islahatlar hələ də tam başa çatdırılmayıb
5. Düzgün cavab qeyd edilməyib

183.Sual: Azərbaycan Respublikasının Prezidentinin sərəncamına görə yerli icra hakimiyyətlərinin səlahiyyətləri hansı orqan tərəfindən müəyyən edilir? (Çəki: 1)

1. Azərbaycan Respublikasının Prezidenti tərəfindən
2. Azərbaycan Respublikasının Konstitusiyaya əsasən
3. Referenduma əsasən
4. Bələdiyyə seçkilərinə əsasən
5. Düzün cavab qeyd edilməyib

184.Sual: Bələdiyyə üzvlərinin səlahiyyətlərinə xitam verilməsi məsələsi necə həll edilir? (Çəki: 1)

1. Bələdiyyə iclasının sadə səs çoxluğu ilə
2. Prezident tərəfindən
3. İcra hakimiyyəti tərəfindən
4. Xitam verilə bilməz
5. 1,3 variantları

185.Sual: Bələdiyyə üzvləri səlahiyyət müddəti qurtardıqdan sonra yeni müddətə seçilmədikdə bələdiyyə büdcəsinin vəsaiti hesabına nəçə ay ərzində müavinət alırlar? (Çəki: 1)

1. 5 ay
2. 3ay
3. 6 ay
4. 12 ay
5. 1 ay

186.Sual: Dövlət və yerli özünüidarə orqanlarının aktlarının elektron informasiya sistemləri vasitəsilə açıqlanması qaydası” nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinin fərmanında əsas məqsəd nədir? (Çəki: 1)

1. Bələdiyyələrin İKT ilə təmin edilməsi və elektronlaşdırılması
2. Bələdiyyələrin büdcəsinin yaradılması
3. Bələdiyyələrin fəaliyyət istiqamətlərinin formalaşdırılması
4. Bələdiyyələrin dövlətdən ayrı orqan kimi fəaliyyət göstərməsinin təsdiq edilməsi
5. Bələdiyyə üzvlərinin əhali tərəfindən seçilməsi

187.Sual: Hal hazırda bələdiyyələrin fəaliyyətin əsas inkişaf istiqamətləri hansıdır? (Çəki: 1)

1. Bələdiyyələrin fəaliyyət sahəsinin genişləndirilməsi
2. Bələdiyyələrin fəaliyyətinə İKT –nin tətbiqi
3. Bələdiyyələrin təkmilləşdirilməsi və fəaliyyət sahəsinin daralması
4. Bələdiyyələrin icra hakimiyyəti orqanının tərkib hissəsinə çevrilməsi
5. Heç biri

188.Sual: “Dövlət və yerli özünüidarə orqanlarının aktlarının elektron informasiya sistemləri vasitəsilə açıqlanması qaydası” nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinin fərmanına əsasən internet informasiya ehtiyatlarında açıqlanmasının təşkili nəçənci ilə qədər başa çatmalıdır? (Çəki: 1)

1. 2017
2. 2019
3. 2015
4. 2014
5. 2021

189.Sual: Bələdiyyə strukturunun iyeraxiyasında neçə bölmə yerləşir? (Çəki: 1)

1. 9
2. 11
3. 12
4. 7
5. 5

190.Sual: “Vasitəçilərin ləğv edilməsi və yeni tipli vasitəçilik” anlayışı hansı variantda daha düzgün verilmişdir? (Çəki: 1)

1. Şəbəkədə işləyən yeni vasitəçilər (xüsusilə, Priceline.com) meydana çıxmışdır ki, onların müvəffəqiyyət qazanması artıq yeni tipli və iri miqyaslı vasitəçilərin yaranmasına işarədir.
2. İnsanları bir kompaniya daxilində bir-biri və baş kompyuterlə əlaqələndirən şəbəkəyə Intranet; kompaniyanı onun malgöndərənləri və distribyuteri ilə əlaqələndirən şəbəkəyə Ekstranet; nəhayət, istifadəçiləri “ümumdünya informasiya anbarı” ilə əlaqələndirən şəbəkəyə isə Internet deyilir
3. Kastomizasiya dedikdə, kompaniyanın özünün hər bir müştərisinə, xüsusi olaraq onlar üçün nəzərdə tutulmuş məhsul, xidmət, qiymət və çatdırılma kanallarını təmin etmək iqtidarında olması başa düşülür.
4. Kompaniyalar təsdiq edirlər ki, iki və daha artıq sahənin kəsişməsi kütləvi sayda yeni imkanlar açır.
5. Heç biri

191.Sual: Ənənəvi iqtisadiyyatda marketinqlə marketinq üzrə mütəxəssislər məşğul olurdularsa yeni iqtisadiyyatda bu hal necə müşahidə olunur? (Çəki: 1)

1. Əsas diqqət müştərilərin əldə saxlanmasına verilir
2. Müştərilərin məmnun qalma dərəcəsi qiymətləndirilir
3. Marketinqlə hər kəs məşğuldur

4. Maliyyə nəticələri ilə paralel olaraq, marketinq nəticələrini də qiymətləndirilir
5. Eyni halda

192.Sual: Ənənəvi iqtisadiyyatda əsas diqqət müştərilərə istiqamətlənmişdirsə yeni iqtisadiyyatda bu hal necə müşahidə olunur? (Çəki: 1)

1. Ticarət markasının yaradılmasında əsas məhsulun istismar xarakteristikalarıdır
2. Əsas diqqət müştərilərin əldə saxlanmasına verilir
3. Marketinqlə hər kəs məşğuldur
4. Maliyyə nəticələri ilə paralel olaraq, marketinq nəticələrini də qiymətləndirilir
5. Ticarət markaları reklam vasitəsilə yaradılır

193.Sual: Ənənəvi iqtisadiyyatda müştərinin mənfəətli trasaksiyaları üzərində fokuslaşdırsa yeni iqtisadiyyatda bu hal necə müşahidə olunur? (Çəki: 1)

1. Müştərinin mənfəətli trasaksiyaları ömürlük dəyərlilik üzərində fokuslaşmışdır
2. Marketinqlə hər kəs məşğuldur
3. Ticarət markasının yaradılmasında əsas məhsulun istismar xarakteristikalarıdır
4. Müştəri seqmentləri üzrə təşkil edilmişdir
5. Əsas diqqət müştərilərin əldə saxlanmasına verilir

194.Sual: Ənənəvi iqtisadiyyatdaticarət markaları reklam vasitəsilə yaradılırdısa yeni iqtisadiyyatda bu hal necə müşahidə olunur? (Çəki: 1)

1. Müştərinin mənfəətli trasaksiyaları ömürlük dəyərlilik üzərində fokuslaşmışdır
2. Marketinqlə hər kəs məşğuldur
3. Ticarət markasının yaradılmasında əsas məhsulun istismar xarakteristikalarıdır
4. Müştəri seqmentləri üzrə təşkil edilmişdir
5. Əsas diqqət müştərilərin əldə saxlanmasına verilir

195.Sual: Elektron göndərişlər (spem) vasitəsilə aşağıdakılardan hansı mümkündür? (Çəki: 1)

1. Maraqlı təşkilatlara dilerlik və distribyutorluq təklif edilməsi.
2. Potensial istehlakçıları şirkətin məhsul və xidmətlərinin əldə olunması imkanları barədə məlumatlandırmaq.
3. Biznes partnyorları və həmkarları yarmarkalara, sərgilərə, müşavirələrə, seminarlara, banketlərə, təqdimatlara və press-konfranslara dəvət etmək.
4. Maraqlanan şəxslərə öz informasiya büllütünləri və press-relizlərin göndərilməsi.
5. Qeyd edilənlərin hamısı

196.Sual: Azərbaycanda elektron B2B bazasının inkişafını sürətləndirən amil kimi aşağıda qeyd edilənlərdən hansı düzgündür? (Çəki: 1)

1. İnvestisiya mühitinin əlverişsiz olması.
2. Mövcud resurslardan qeyri-səmərəli istifadə olunması.
3. Uzun illər iqtisadi vəziyyətin qeyri-sabit olması.
4. Respublikada böyük maliyyə imkanları malik şirkətlərin meydana gəlməsi.
5. Müxtəlif təsərrüfat sahələrinin inhisarlaşması.

197.Sual: Azərbaycanda elektron B2B bazasının inkişafını sürətləndirən amil kimi aşağıda qeyd edilənlərdən hansı düzgündür? (Çəki: 1)

1. İnternet istifadəçiləri sayının sürətlə artması (xüsusilə, böyük şəhərlərdə).
2. Telekommunikasiya vasitələrinin zəif inkişafı
3. Elektron-biznesin hüquqi tənzimlənməsi səviyyəsinin aşağı olması
4. İnformasiya texnologiyalarından istifadə səviyyəsinin aşağı olması (xüsusilə əyalətlərdə).
5. Korporativ idarə etmə səviyyəsinin aşağı olması

198.Sual: Azərbaycanda elektron B2B bazasının inkişafını sürətləndirən amil kimi aşağıda qeyd edilənlərdən hansı düzgündür? (Çəki: 1)

1. Firmaların maddi-texniki təchizat fəaliyyətinin effektivliyini artırmaq cəhdləri və yaxud da artması
2. Respublikada “kölgə iqtisadiyyatı”nın həcmının böyük olması.
3. Respublika vergi sisteminin qeyri-təkmil olması.

4. Mövcud resurslardan qeyri-səmərəli istifadə olunması.
5. İnvestisiya mühitinin əlverişsiz olması.

199.Sual: Azərbaycanca elektron B2B bazarının inkişafına mane olan amillər aşağıdakılardır hansıdır? (Çəki: 1)

1. Respublikada böyük maliyyə imkanları malik şirkətlərin meydana gəlməsi.
2. İnternet istifadəçiləri sayının sürətlə artması (xüsusilə, böyük şəhərlərdə)
3. Respublikada “kölgə iqtisadiyyatı”nın həcmının böyük olması d) 2003-cü ildən başlayaraq sənaye sahələrinin dirçəlməsi və iqtisadi artımın olması.
4. Firmaların maddi-texniki təchizat fəaliyyətinin effektivliyini artırmaq cəhdləri
5. 2003-cü ildən başlayaraq sənaye sahələrinin dirçəlməsi və iqtisadi artımın olması.

200.Sual: “Bir pəncərə prinsipindən” nədir? (Çəki: 1)

1. uzunmüddətli planlaşdırma, proflaktika və qabaqlama üsulları ilə daha az xərclərlə problemləri həll etmək
2. vətəndaşlarla idarə və hakimiyyət orqanları arasında birbaşa əlaqənin yaranmasına şərait yaratmaq
3. dövlətə qaçılmaz bədbəxtlik kimi deyil, kollektiv fəaliyyətin üsulu və ictimai problemlərin həlli kimi baxmaq
4. yerli cəmiyyətlərə böyük səlahiyyətlər vermək
5. sadəcə olaraq qaydalara riayət etmək əvəzinə dövlət strukturunun çevikliyi və innovasiyalılığına yönələn missiyaların yerinə yetirilməsi

201.Sual: “Yeni dövlət menecmenti” neçənci ildə yaranmışdır? (Çəki: 1)

1. 1970-ci illərdə iqtisadi cəhətdən inkişaf etmiş ölkələrdə başlayan “yenidən qurulan dövlət” hərəkatının çərçivəsində yaranmışdır.
2. 1960-cı illərdə “yenidən qurulan dövlət” hərəkatının çərçivəsində yaranmışdır.
3. 1950-ci illərdə yaranmışdır.
4. 1965-ci illərdə cəhətdən inkişaf etmiş ölkələrdə başlayan “yenidən qurulan dövlət” hərəkatının çərçivəsində yaranmışdır.
5. 1969-cı illərdə “yenidən qurulan dövlət” hərəkatının çərçivəsində yaranmışdır.

202.Sual: “Yenidən qurulan dövlət” konsepsiyasının müəllifi kim olmuşdur?  
(Çəki: 1)

1. Devid Osborn
2. Ted Qebler
3. Devid Osborn və Ted Qebler
4. Pyer Omidyar
5. Kris Aqarpao və Meq Vitman

203.Sual: Vətəndaşlar üçün baza elektron xidmətlər aşağıdakılardan hansıdır?  
(Çəki: 1)

1. gəlir vergisinin deklarasiyası
2. məşğulluq xidmətinin köməyi ilə iş axtarışı
3. sosial yardımın rəsmiləşdirilməsi
4. şəxsi sənədlərin rəsmiləşdirilməsi
5. Bütün cavablar doğrudur

204.Sual: Təhlükələrin əsas növləri hansılardır? (Çəki: 1)

1. HS-in resurslarından icazəsiz istifadə edilmə
2. HS-in rezuslarından düzgün istifadə edilməməsi
3. Proqram və aparat vasitələrində səhvlərin aşkar edilməsi
4. Rabitə xətlərində və ötürmə sistemlərində verilənlərin ələ keçirilməsi
5. Bütün cavablar doğrudur.

205.Sual: Aşağıdakılardan hansı dövlət idarəetməsinin dəyəri deyil? (Çəki: 1)

1. siyasi dəyərlər
2. hüquqi dəyərlər
3. fiziki dəyərlər
4. sosial-siyasi dəyərlər
5. universal təşkilati dəyərlər

206.Sual: Aşağıdakılardan hansı dövlət idarəetməsinin dəyəridir? (Çəki: 1)

1. siyasi dəyərlər
2. hüquqi dəyərlər
3. sosial-siyasi dəyərlər
4. universal təşkilati dəyərlər

## 5. Bütün cavablar doğrudur

207.Sual: İnformasiya azadlığı haqqında il qanun neçənci ildə və harada qəbul olunmuşdur? (Çəki: 1)

1. 1766-cı ildə İsveçdə
2. 1866-cı ildə İsveçdə
3. 1877-ci ildə Amerikada
4. 1877-ci ildə İngiltərədə
5. 1888-ci ildə Rusiyada

208.Sual: 1766-cı ildə İsveçdə qəbul olunmuş qanun necə adlanırdı? (Çəki: 1)

1. “Dövri nitq azadlığı haqqında” qanun
2. “Dövri danışiq azadlığı haqqında” qanun
3. “Dövri mətbuat azadlığı haqqında” qanun
4. “Dövri azadlıq haqqında” qanun
5. Heç biri

209.Sual: ABŞ-da elektron hakimiyyətin yaradılmasının qanuni bazası neçənci ildə və kim tərəfindən yaradılmışdır? (Çəki: 1)

1. 1888-ci ildə Tim Berners-Li
2. 1893-ci ildə B. Klinton/A. Qor idarəsi tərəfindən
3. 1995-ci ildə B. Klinton/A. Qor idarəsi tərəfindən
4. 1994-cü ildə A. Qor idarəsi tərəfindən
5. 1992-ci ildə B. Klinton tərəfindən

210.Sual: Aşağıdakılardan hansı dövlət xidmətlərinin islahatlarının əsasını təşkil edir? (Çəki: 1)

1. məcmu məşğulluğun artması və əmək haqqına xərclər müxtəlif səviyyələrin büdcələrinə düşən yükü daima artırır.
2. dövlət işçilərinin zəif dəlilləri və ixtisaslı heyətin çatışmamazlığı dövlət aparatının fəaliyyətinin səmərəliliyinin azalmasına səbəb olur.
3. korrupsiyanın və süründürməçiliyin inkişafı cəmiyyətin çinovniklərə və dövlət aparatına inamının azalması ilə müşayiət olunur.]
4. dəyişikliklərə dövlət aparatının zəif reaksiyası dövlət xidmətlərinin aşağı keyfiyyətli olmasına və səmərəsiz fəaliyyətinə səbəb olur.
5. Bütün cavablar doğrudur.

211.Sual: “keyfiyyətli idarəetmə”nin keyfiyyət meyarlarına aşağıdakılardan hansı daxil deyil? (Çəki: 1)

1. vətəndaşlar və hakimiyyətin əməkdaşlığı və birgə işi
2. qaydaların aliliyinin tanınması
3. hakimiyyətin və onun qərarlarının şəffaflığı
4. məcmu məşğulluğun azalması və əmək haqqına xərclər müxtəlif səviyyələrin büdcələrinə düşən yükü daima artırır.
5. təsirə cavab verməyə həssaslıq, operativlik

212.Sual: “keyfiyyətli idarəetmə”nin keyfiyyət meyarlarına aşağıdakılardan hansı daxildir? (Çəki: 1)

1. vətəndaşlar və hakimiyyətin əməkdaşlığı və birgə işi
2. qaydaların aliliyinin tanınması
3. hakimiyyətin və onun qərarlarının şəffaflığı
4. təsirə cavab verməyə həssaslıq, operativlik
5. bütün qeyd edilənlər

213.Sual: Aşağıdakılardan hansı dövlət idarəetməsinin meyarı deyil? (Çəki: 1)

1. dövlətlə vətəndaşların razılaşdırılmış şəkildə birgə işləməsinin, bu əlaqənin xeyirxahlıq zəminində operativ təşkilinin təmini
2. qanunların aliliyi şəraitində bərabərliyin və hüquqların tapdalanmasının təmini
3. qanunların aliliyi şəraitində bərabərliyin və hüquqların tapdalanmamasının təmini
4. nəticəvilik və qənaətcilliyin təmini
5. proseslərin şəffaflığının və dəqiq uçotunun aparılmasının təmini

214.Sual: Aşağıdakılardan hansı dövlət idarəetməsinin meyarıdır? (Çəki: 1)

1. dövlətlə vətəndaşların razılaşdırılmış şəkildə birgə işləməsinin, bu əlaqənin xeyirxahlıq zəminində operativ təşkilinin təmini
2. qanunların aliliyi şəraitində bərabərliyin və hüquqların tapdalanmamasının təmini
3. nəticəvilik və qənaətcilliyin təmini
4. proseslərin şəffaflığının və dəqiq uçotunun aparılmasının təmini
5. bütün cavablar doğrudur.

215.Sual: İnformasiya cəmiyyətinə keçidin artıq başa çatdığı ölkə kimi qeyd edilənlərdən hansı düzgündür? (Çəki: 1)

1. Yaponiya
2. Norveç
3. Danimarka
4. İsveçrə
5. Latviya

216.Sual: Azərbaycanda Elektron Hökumət Dövlət Proqramı hansı illəri əhatə edir? (Çəki: 1)

1. 2009-2012
2. 2008-2012
3. 2008-2011
4. 2007-2011
5. 2006-2010

217.Sual: “Pizza Hut” nə vaxt yaradılmışdır? (Çəki: 1)

1. 1994
2. 1993
3. 1992
4. 1991
5. 1990

218.Sual: Azərbaycanda ilk dəfə “Golden Pay” ödəniş sistemini tətbiq etmişdir: (Çəki: 1)

1. Fərid İsmayilzadə
2. Rəsulov Məhəmməd
3. Araz Cəlilov
4. “AtaTexnologiya” MMC kompaniyası
5. Silver Key kompaniyası

219.Sual: Qeyd edilən bəndlərin hansında rəqəmsal iqtisadiyyatda başlıca rəqabət amillərindən biri qeyd edilib: 1. “İstehlakçı era”sında istehsalçıların individual istehlakçı tələbatını effektiv istehsal və planlaşdırma sistemi ilə uzlaşdırmaq qabiliyyəti başlıca rəqabət amilidir 2. Daha çox İKT tətbiqi başlıca amildir 3. Müasir dövrdə ucuz və keyfiyyətli məhsul rəqabətdə daha yüksəkdir (Çəki: 1)

1. 1,2
2. 2,3

3. 1,3

4. 1

5. 3

220.Sual: Hansılar şəbəkədə fəaliyyət göstərən firmaların uğursuzluqla üzləşməsinin əsas səbəbidir? 1. onlardan çoxları qabaqcadan heç bir tədqiqat və ya planlaşdırma aparmadan bazara girirlər əmtəələrin vaxtlı-vaxtında çatdırılmaması 3. servis xidmətinin aşağı səviyyədə olmasına görə (Çəki: 1)

1. 1

2. 1,2

3. 2,3

4. 3

5. 1,2,3

221.Sual: İnternetdən istifadə üzrə beynəlxalq statistika təşkilatı (İnternet World Stats) tərəfindən açıqlanan statistik məlumatda isə göstərilir ki, 2000-2009-cu illər ərzində Azərbaycanda internetdən istifadə edənlərin sayı neçə dəfə artıb? (Çəki: 1)

1. 202,7

2. 200,7

3. 190

4. 150,6

5. 102,7

222.Sual: Azərbaycanda rəqəmsal uçurum ən çox müşahidə olunur: (Çəki: 1)

1. Mərkəz şəhər və digər bölgələr arasında

2. Qonşu ölkələr arasında

3. Müəssisələr arasında

4. Rayonlar arasında

5. Heç birində

223Sual: “AtaTexnologiya” MMC kompaniyasının əməkdaşlıq etdiyi şirkətlərə aşağıda qeyd edilənlərdən hansı aiddir? 1. Oracle 2. Microsoft 3. Cisco 4. Dell 5. Samsung (Çəki: 1)

1. 1,2

2. 2,3

3. 3,4,5

4. 4,5

5. 1,2,3,4

224.Sual: Golden Pay neçənci ildə yaradılmışdır? (Çəki: 1)

1. 2002
2. 2007
3. 2003
4. 2005
5. 2008

225.Sual: Verilən lisenziyalara görə informasiya məhsulları neçə kateqoriyaya bölünürlər? (Çəki: 1)

1. 2
2. 3
3. 4
4. 5
5. 6

226.Sual: Verilən lisenziyalara görə informasiya məhsulları hansı kateqoriyaya bölünürlər? (Çəki: 1)

1. kommertiya və qeyri-kommertiya
2. fiziki şəxslər üçün və huquqi şəxslər üçün
3. biznes müəssisələri üçün
4. Dövlət orqanlarına və müəssisələrə aid informasiya məhsulu
5. Heç biri

227.Sual: Web-vitrinlərə aid olmayan mülahizələri seçin: 1. onları yaradanlar ticarət sahəsinə qeyri-peşəkarlardır. 2. Xidmətin zəifliyi şəraitində alıcıda şirkətə qarşı mənfi rəy formalaşır 3. -pərəkəndə ticarət təşkilatları üçün qəbul edilmiş qaydalar əsasən fəaliyyət göstərən internet-mağazalardır 4. -Belə portallar internetə - son istehlakçılarla əks əlaqənin yeni üsullarını və ya web-marketingin təşkili aləti kimi baxan real ticarət şirkətlərinin bazasında yaradılır. (Çəki: 1)

1. 1,4
2. 3,2
3. 3,4
4. 2,4
5. 3,1

228.Sual: Rəqəmsal iqtisadiyyatın inkişafına birbaşa mane olmayan amillər sırasını seçin: 1. Dünya nəhənglərinin Rİ-tin əleyhinə olması 2. Rəqəmsal uçurum 3. Texnoloji çatışmazlıq 4. İqtisadiyyatın zəif olması (Çəki: 1)

1. 1,3
2. 4
3. 1,2,3
4. 4
5. 1,2,4

229.Sual: Qeyd edilən bəndlərin hansı rəqəmsal iqtisadiyyatın üstünlüklərinə aiddir? 1. İnformasiyanın saxlanması və daşınmasında yüksək sürətin olması 2. Operativlik 3. yeni iqtisadi aktivin – informasiya kapitalının meydana gəlməsi 4. İnformasiya ilə müxtəlif manipulyasiyaların həyata keçirilməsinə imkan yaradılması (Çəki: 1)

1. 1,3
2. 1,2
3. 4,3
4. 1,2,3,4
5. 1,2,3

230.Sual: Qeyd edilən bəndlərin hansı informasiya kapitalına aid deyil? 1. Müəlliflik hüququ 2. Dövriyyə vəsaitləri 3. Patentlər 4. Nağd pul 5. Maddi mülk (Çəki: 1)

1. 2,3
2. 1,2,4
3. 2,3,5
4. 4,5
5. 1,2,5

231.Sual: Maykl Aldriç ilk olaraq yaratmışdır (Çəki: 1)

1. Onlayn Ticarət
2. Elektron hökumət
3. eBay
4. Amazon
5. İlk hesablaşma maşını

232.Sual: İnformasiya məhsulları nədir? (Çəki: 1)

1. İnformasiya məhsulları informasiya sistemlərinin fəaliyyətinin nəticəsi olub, yayılma və realizasiya üçün təyin olunmuş sənədlər, informasiya massivləri, verilənlər bazası və informasiya xidmətləridir.

2. İnformasiya məhsulları informasiya sistemlərinin fəaliyyətinin nəticəsi olub, yayılma və realizasiya üçün təyin olunmuş sənədlər, informasiya massivləridir.
3. İnformasiya məhsulları informasiya sistemlərinin fəaliyyətinin nəticəsi olub, yayılma və realizasiya üçün təyin olunmuş informasiya xidmətləridir.
4. İnformasiya məhsulları informasiya sistemlərinin fəaliyyətinin nəticəsi olub xidmətləridir.
5. Düzgün cavab yoxdur

233.Sual: İnformasiya sistemi anlayışının daha dolğun izahı qeyd edilmiş variantı seçin: (Çəki: 1)

1. İnformasiya sistemi kompüterlərdən, kompüter şəbəkələrindən, proqram məhsullarından, verilənlər bazalarından, insanlardan, müxtəlif növ rabitə vasitələrindən və s. ibarət olan muhitdir. İnformasiya sistemi, informasiya emalı sistemidir və burada əsas məqsəd informasiyanın saxlanması, sorğulara görə axtarışı və seçilən informasiyanı lazımi formaya salıb, istifadəçiyə çatdırılmasıdır.
2. İnformasiya sistemi kompüterlərdən, kompüter şəbəkələrindən, proqram məhsullarından, verilənlər bazalarından, insanlardan, müxtəlif növ rabitə vasitələrindən və s. ibarət olan muhitdir..
3. İnformasiya sistemi, informasiya emalı sistemidir və burada əsas məqsəd informasiyanın saxlanması, sorğulara görə axtarışı və seçilən informasiyanı lazımi formaya salıb, istifadəçiyə çatdırılmasıdır.
4. İnformasiya sistemi, informasiya emalı sistemidir və burada əsas məqsəd informasiyanın saxlanması, istifadəçiyə çatdırılmasıdır
5. İnformasiya sistemi kompüterlərdən, kompüter şəbəkələrindən, və s. ibarət olan muhitdir.

234.Sual: Lesser General Public License (LGPL) kompüter proqramlarını əldə edənlərə aşağıdakı hüquq və "azadlıqları" verir: (Çəki: 1)

1. istənilən məqsəd üçün proqramdan istifadə etmək azadlığı;
2. proqramın modifikasiya edilməsinin və onun necə işləməsinə öyrənmək azadlığı (bunun üçün ilkin kodun əldə olunması tələb olunur);
3. sürətlərin yayılması azadlığı;

4. proqramın daha da təkmilləşdirilməsi və yeni alınmış versiyanın ümumi istifadəyə verilməsi azadlığı (bunun üçün də ilkin kodun əldə olunması tələb olunur);

5. bütün cavablar doğrudur

235.Sual: Avtomatlaşdırılmış idarəetmə sistemlərinin dövlət idarəçiliyi səviyyəsinə görə təsnifat əlaməti üzrə neçə növü vardır? (Çəki: 1)

1. 3

2. 2

3. 4

4. 5

5. 6

236.Sual: İdarəetmə proseslərinin növlərinə görə İS neçə yerə bölünür? (Çəki: 1)

1. 3

2. 2

3. 4

4. 5

5. 6

237.Sual: İnformasiya proseslərinin avtomatlaşdırma səviyyəsinə görə onlar neçə növə bölünür? (Çəki: 1)

1. 3

2. 2

3. 4

4. 5

5. 6

238.Sual: Əllə idarə olunan informasiya sistemlərinin göstəricilərinə aiddir: (Çəki: 1)

1. informasiya emalının müasir texniki vasitələri olmadan fəaliyyət göstərir, bütün əməliyyatlar əvvəlcədən işlənmiş metodika əsasında insan tərəfindən yerinə yetirilir

2. insan-maşın sistemləridir, müxtəlif tipli təşkilatlarda idarəedici qərarların qəbulu üçün zəruri informasiyanın avtomatlaşdırılmış yığımını, emalını və ötürülməsini təmin edən sistemlərdir
3. informasiyanın emalı üzrə bütün əməliyyatların insanın müdaxiləsi olmadan yerinə yetirilməsi ilə xarakterizə olunur, yalnız nəzarət funksiyalarını insan yerinə yetirir
4. iqtisadi obyektin idarəedici məsələlərinin həlli üçün proqram-aparat təminatı bazası əsasında informasiyanın yığımı, qeydiyyatı, ötürülməsi, toplanması və emalı əməliyyatlarını reallaşdıran metod və vasitələr məcmusundan istifadə edən prosesdir
5. Heç biri

239.Sual: Avtomatlaşdırılmış informasiya sisteminin göstəricilərinə aiddir: (Çəki: 1)

1. informasiya emalının müasir texniki vasitələri olmadan fəaliyyət göstərir, bütün əməliyyatlar əvvəlcədən işlənmiş metodika əsasında insan tərəfindən yerinə yetirilir
2. insan-maşın sistemləridir, müxtəlif tipli təşkilatlarda idarəedici qərarların qəbulu üçün zəruri informasiyanın avtomatlaşdırılmış yığımını, emalını və ötürülməsini təmin edən sistemlərdir
3. informasiyanın emalı üzrə bütün əməliyyatların insanın müdaxiləsi olmadan yerinə yetirilməsi ilə xarakterizə olunur, yalnız nəzarət funksiyalarını insan yerinə yetirir
4. iqtisadi obyektin idarəedici məsələlərinin həlli üçün proqram-aparat təminatı bazası əsasında informasiyanın yığımı, qeydiyyatı, ötürülməsi, toplanması və emalı əməliyyatlarını reallaşdıran metod və vasitələr məcmusundan istifadə edən prosesdir
5. Heç biri

240.Sual: Avtomatlaşdırılmış idarəetmə sistemlərinin əsas təsnifat əlamətlərinə aid deyil: (Çəki: 1)

1. dövlət idarəçiliyi sistemlərində səviyyə
2. iqtisadi obyektin fəaliyyət sahəsi
3. avtomatlaşdırılmış iş yerləri
4. idarəetmə proseslərinin növləri
5. informasiya proseslərinin avtomatlaşdırılma dərəcəsi

241.Sual: Texnoloji proseslərin idarə edilməsinə aiddir: (Çəki: 1)

1. çoxsəviyyəli ierarxik sistemlərdən ibarət olur; texnoloji proseslərin idarə olunması informasiya sistemlərini və müəssisənin idarə olunması informasiya sistemlərini özündə birləşdirir
2. firmanın bütün idarəetmə funksiyalarının avtomatlaşdırılması üçün nəzərdə tutulmuşdur.
3. firmanın bütün idarəetmə funksiyalarının avtomatlaşdırılması üçün nəzərdə tutulmuşdur.
4. müxtəlif texnoloji proseslərin (yumşaq texnoloji proseslər, energetika və s.) avtomatlaşdırılması üçün nəzərdə tutulmuşdur
5. idarəedici personalın funksiyalarının avtomatlaşdırılması üçün nəzərdə tutulmuşdur.

242.Sual: Təşkilati-texnoloji proseslərin idarə olunmasına aiddir: (Çəki: 1)

1. çoxsəviyyəli ierarxik sistemlərdən ibarət olur; texnoloji proseslərin idarə olunması informasiya sistemlərini və müəssisənin idarə olunması informasiya sistemlərini özündə birləşdirir
2. firmanın bütün idarəetmə funksiyalarının avtomatlaşdırılması üçün nəzərdə tutulmuşdur.
3. iqtisadi-riyazi metod və modellər bazasında elmi-tədqiqat məsələlərinin həllini təmin edir.
4. müxtəlif texnoloji proseslərin (yumşaq texnoloji proseslər, energetika və s.) avtomatlaşdırılması üçün nəzərdə tutulmuşdur
5. idarəedici personalın funksiyalarının avtomatlaşdırılması üçün nəzərdə tutulmuşdur.

243.Sual: İntegrasiya edilmiş informasiya sistemlərinin funksiyalarına aiddir: (Çəki: 1)

1. çoxsəviyyəli ierarxik sistemlərdən ibarət olur; texnoloji proseslərin idarə olunması informasiya sistemlərini və müəssisənin idarə olunması informasiya sistemlərini özündə birləşdirir
2. firmanın bütün idarəetmə funksiyalarının avtomatlaşdırılması üçün nəzərdə tutulmuşdur.
3. iqtisadi-riyazi metod və modellər bazasında elmi-tədqiqat məsələlərinin həllini təmin edir.

4. müxtəlif texnoloji proseslərin (yumşaq texnoloji proseslər, energetika və s.) avtomatlaşdırılması üçün nəzərdə tutulmuşdur
5. idarəedici personalın funksiyalarının avtomatlaşdırılması üçün nəzərdə tutulmuşdur.

244.Sual: Korporativ informasiya sistemlərinin funksiyalarına aiddir: (Çəki: 1)

1. çoxsəviyyəli ierarxik sistemlərdən ibarət olur; texnoloji proseslərin idarə olunması informasiya sistemlərini və müəssisənin idarə olunması informasiya sistemlərini özündə birləşdirir
2. firmanın və ya korporasiyanın bütün idarəetmə funksiyalarının avtomatlaşdırılması üçün istifadə olunur.
3. iqtisadi-riyazi metod və modellər bazasında elmi-tədqiqat məsələlərinin həllini təmin edir.
4. müxtəlif texnoloji proseslərin (yumşaq texnoloji proseslər, energetika və s.) avtomatlaşdırılması üçün nəzərdə tutulmuşdur
5. idarəedici personalın funksiyalarının avtomatlaşdırılması üçün nəzərdə tutulmuşdur.

245.Sual: Qərar qəbuletmənin plan məsələlərinin reallaşmasının taktiki səviyyəsində hansı funksiya yerinə yetirilir? (Çəki: 1)

1. təşkilatın bütünlükdə dayanıqlı fəaliyyəti təmin edilir
2. firmanın cari vəziyyəti haqqında sorğulara cavab hazırlanır və təşkilatın əməli idarəetməyə uyğun olan informasiya sellərinə nəzarət edilir
3. İnformasiya texnologiyasının təşkili hesabına firmada və xarici mühitdə işin cari vəziyyətinin, onların qarşılıqlı əlaqələrinin və strateji qərarların qəbul edilməsi üçün zəruri informasiyaya daxilolma təmin edilir
4. verilənlərin emalı avtomatlaşdırılır və əsasən zəif strukturlaşdırılmış məsələlərin həllinə yardımçı olan modellərin reallaşdırılması təmin edilir
5. təşkilatın inkişafının perspektiv istiqamətləri təyin edilir

246.Sual: Kombinasiya edilmiş informasiya texnologiyalarının funksiyalarına aiddir: (Çəki: 1)

1. iqtisadi obyektin əsas funksional məsələlərinin həlli və informasiyanın emalı informasiya texnologiyalarının emal mərkəzində - mərkəzi serverdə - müəssisənin hesablama mərkəzində gedir.

2. mütəxəssisin konkret məsələlərinin həlli üçün istifadəçilərin iş yerlərində quraşdırılmış hesablama texnikası vasitələrinin lokal tətbiqinə əsaslanır.
3. avtomatlaşdırılmış verilənlər bankında bütün informasiya sisteminin konsentrasiyası və birgə verilənlər bazasının istifadəsi ilə yerlərdə funksional məsələlərin həlli proseslərinin inteqrasiyası ilə xarakterizə edilir.
4. müxtəlif texnoloji proseslərin (yumşaq texnoloji proseslər, energetika və s.) avtomatlaşdırılması üçün nəzərdə tutulmuşdur
5. idarəedici personalın funksiyalarının avtomatlaşdırılması üçün nəzərdə tutulmuşdur.

247.Sual: Mərkəzləşdirilmiş informasiya texnologiyalarının funksiyalarına aiddir: (Çəki: 1)

1. iqtisadi obyektin əsas funksional məsələlərinin həlli və informasiyanın emalı informasiya texnologiyalarının emal mərkəzində - mərkəzi serverdə - müəssisənin hesablama mərkəzində gedir.
2. mütəxəssisin konkret məsələlərinin həlli üçün istifadəçilərin iş yerlərində quraşdırılmış hesablama texnikası vasitələrinin lokal tətbiqinə əsaslanır.
3. avtomatlaşdırılmış verilənlər bankında bütün informasiya sisteminin konsentrasiyası və birgə verilənlər bazasının istifadəsi ilə yerlərdə funksional məsələlərin həlli proseslərinin inteqrasiyası ilə xarakterizə edilir.
4. müxtəlif texnoloji proseslərin (yumşaq texnoloji proseslər, energetika və s.) avtomatlaşdırılması üçün nəzərdə tutulmuşdur
5. idarəedici personalın funksiyalarının avtomatlaşdırılması üçün nəzərdə tutulmuşdur.

248.Sual: Bələdiyyə informasiya sistemlərinə aiddir: (Çəki: 1)

1. inzibati idarəetmə aparatında informasiya xidməti məsələlərini həll edir və ölkənin bütün regionlarında fəaliyyət göstərir.
2. konkret ərazidə yerləşən inzibati-ərazi obyektlərinin idarə edilməsi zamanı ortaya çıxan informasiya məsələlərinin həlli üçün nəzərdə tutulmuşdur.
3. yerli özünü idarəetmə orqanlarında şəhərin sosial-iqtisadi sahələrinin bəndlərinin işinə nəzarət və onun tənzimlənməsi, yerli büdcənin, iqtisadi, sosial və təsərrüfat proqnozlarının emalının təmini üçün mütəxəssislərə informasiya xidməti fəaliyyəti göstərir.
4. iqtisadi obyektin fəaliyyət sahələri üzrə təsnifat müxtəlif tipli müəssisə və təşkilatların istehsal – təsərrüfat fəaliyyətinə istiqamətlənmişdir
5. heç biri

249.Sual: Federal informasiya sistemlərinə aiddir: (Çəki: 1)

1. inzibati idarəetmə aparatında informasiya xidməti məsələlərini həll edir və ölkənin bütün regionlarında fəaliyyət göstərir

2. konkret ərazidə yerləşən inzibati-ərazi obyektlərinin idarə edilməsi zamanı ortaya çıxan informasiya məsələlərinin həlli üçün nəzərdə tutulmuşdur
3. yerli özünüidarəetmə orqanlarında şəhərin sosial-iqtisadi sahələrinin bəndlərinin işinə nəzarət edir
4. iqtisadi obyektin fəaliyyət sahələri üzrə təsnifat müxtəlif tipli müəssisə və təşkilatların istehsal – təsərrüfat fəaliyyətinə istiqamətlənmişdir
5. şəhərin sosial-iqtisadi sahələrinin tənzimlənməsi, yerli büdcənin, iqtisadi, sosial və təsərrüfat proqnozlarının emalının təmini üçün mütəxəssislərə informasiya xidməti fəaliyyəti göstərir

250.Sual: Elektron hökumətin xarakterik xüsusiyyətlərinə aid deyil: (Çəki: 1)

1. bütün kateqoriyadan olan vətəndaşlara (təqaüdcülərə, işçilərə, bizneslə məşğul olanlara, dövlət qulluqçularına və s.) elektron vasitələrlə dövlət orqanlarının bütün xidmətlərinin təqdim edilməsi
2. informasiyanın elektron emalı, ötürülməsi və yayılması vasitələri əsasında dövlət idarəetməsinin təşkili
3. dövlət idarəçiliyində informasiya texnologiyaları
4. vətəndaşların bütün zəruri dövlət informasiyasına sərbəst daxil olmasının təmini
5. növbəti tətbiqi qərar, mövcud struktur və münasibətlərin modernləşdirmə metodu

251.Sual: Elektron hökumət qərb anlamında hansı modullardan ibarətdir? (Çəki: 1)

1. ERPİİ, CRM, Workflow
2. G2G, G2B, G2C
3. SCM, OLAP, CRM
4. SCM, OLAP, CRM
5. CALS, ERP, MRPII

252.Sual: Konstitusiyalı dövlətlərdə hökumətin tərkibinə daxil olmayanı seçin. (Çəki: 1)

1. respublika prezidenti
2. parlament
3. nazirlər kabineti
4. monarx
5. ali məhkəmə

253.Sual: Elektron hökumətin tətbiqinin əsas maliyyə mənbəyi ..... (Çəki: 1)

1. qeyri-hökumət təşkilatlarıdır
2. nazirlər kabinetidir
3. transmilli təşkilatlardır
4. beynəlxalq strukturlardır
5. dövlət büdcəsidir

254.Sual: İKT-dən istifadə etməklə şəbəkə idarəetməsinin xarici üstünlüklərinə aiddir (Çəki: 1)

1. Xidmətlərin göstərilməsinin tezləşməsi
2. Yüksək səmərəlilik
3. Xidmətlərdən istifadə imkanlarının artması
4. Xidmətlərin göstərilməsində innovasiyalar
5. Variantların hamısı doğrudur

255.Sual: Rəqəmsal demokratiya nədir? (Çəki: 1)

1. informasiya cəmiyyəti üçün xarakterik dövlət idarəetməsinin həyata keçirilmə konsepsiyasıdır
2. dövlətdə ali qanunvericilik, icra və məhkəmə hakimiyyətinə malik şəxslər və idarələr yığıdır
3. elektron hökumətin təqdim etdiyi müəyyən imkanlardan istifadə üsullarıdır
4. hökumətin və dövlətin daha səmərəli qarşılıqlı təsir üsuludur
5. elektron hökumət çərçivəsində vətəndaşların öz maraqlarının müdafiə və dövlətlə əməkdaşlıq formalarının təyin olunma atributudur

256.Sual: İKT-dən istifadə etməklə şəbəkə idarəetməsinin daxili üstünlüklərinə aid deyil, (Çəki: 1)

1. Təkrarlanan funksiyaların ləğvi
2. Xidmətlərin göstərilməsində innovasiyalar
3. Transaksiyaların dəyərinin azalması
4. Bürokratik prosedurların sadələşdirilməsi
5. Daha yaxşı koordinasiya və kommunikasiya

257.Sual: E-hökumət təkamül prosesində “İnformasiyanın yerləşdirilməsi” mərhələsinə aiddir: (Çəki: 1)

1. dövlət strukturları İnternetdə baza səviyyəsində iştirak edirlər və dövlət orqanları öz işləri barədə məlumatları veb-sayt vasitəsilə verirlər.

2. dövlət hakimiyyəti nümayəndələri ilə vətəndaşlar arasında ikitərəfli qarşılıqlı əlaqələr aparılır.
3. dövlət orqanları nümayəndələri ilə vətəndaşlar arasında qarşılıqlı əlaqələr real vaxtda olur. Buna texnoloji baza və yüksək ixtisaslı kadr hazırlığı imkan verir.
4. vahid standartlara söykənən dövlət idarəçiliyinin elektron infrastrukturunun yaradılması ilə e-hökumət keyfiyyətcə daha yüksək mərhələyə keçir.
5. Variantlar arasında doğru cavab mövcud deyil

258.Sual: E-hökumət təkamül prosesində "Tranzaksiya" mərhələsinə aiddir: (Çəki: 1)

1. dövlət strukturları İnternetdə baza səviyyəsində iştirak edirlər və dövlət orqanları öz işləri barədə məlumatları veb-sayt vasitəsilə verirlər.
2. dövlət hakimiyyəti nümayəndələri ilə vətəndaşlar arasında ikitərəfli qarşılıqlı əlaqələr aparılır.
3. dövlət orqanları nümayəndələri ilə vətəndaşlar arasında qarşılıqlı əlaqələr real vaxtda olur. Buna texnoloji baza və yüksək ixtisaslı kadr hazırlığı imkan verir.
4. vahid standartlara söykənən dövlət idarəçiliyinin elektron infrastrukturunun yaradılması ilə e-hökumət keyfiyyətcə daha yüksək mərhələyə keçir.
5. Variantlar arasında doğru cavab mövcud deyil

259.Sual: Elektron idarəçiliyin birinci tipi aşağıdakılardan hansıdır (Çəki: 1)

1. Kibernetik ofis (Cyber Official)
2. Bürokratik quruluş
3. Tələb üzrə agentlik (Agency on Demand)
4. Tam "e-hökumət"
5. Tranzaksiya

260.Sual: Elektron idarəçiliyin ikinci tipi aşağıdakılardan hansıdır (Çəki: 1)

1. Kibernetik ofis (Cyber Official)
2. Bürokratik quruluş
3. Tələb üzrə agentlik (Agency on Demand)
4. Tam "e-hökumət"
5. Tranzaksiya

261.Sual: Elektron idarəçiliyin üçüncü tipi aşağıdakılardan hansıdır, (Çəki: 1)

1. Kibernetik ofis (Cyber Official)
2. Bürokratik quruluş

3. Tələb üzrə agentlik (Agency on Demand)

4. Tam “e-hökumət”

5. Tranzaksiya

262.Sual: Elektron idarəçiliyin dördüncü tipi aşağıdakılardan hansıdır (Çəki: 1)

1. Kibernetik ofis (Cyber Official)

2. Bürokratik quruluş

3. Tələb üzrə agentlik (Agency on Demand)

4. Tam “e-hökumət”

5. Tranzaksiya

263.Sual: E -hökumət infrastrukturunun daxili konturuna aiddir (Çəki: 1)

1. hökumət-vətəndaş (G2C)

2. hökumət-biliklər (G2K)

3. G2G – “hökumət-hökumət”

4. G2C – “hökumət-vətəndaşlar” və G2B - “hökumət-biznes”

5. hökumət-üçüncü sektor (G2N)

264.Sual: E -hökumət infrastrukturunun xarici konturuna aiddir, (Çəki: 1)

1. hökumət-vətəndaş (G2C)

2. hökumət-biliklər (G2K)

3. G2G – “hökumət-hökumət”

4. G2C – “hökumət-vətəndaşlar” və G2B - “hökumət-biznes”

5. hökumət-üçüncü sektor (G2N)

265.Sual: Gücləndirilmiş e-imzanın üstünlüklərinə aiddir (Çəki: 1)

1. gizlilik (confidentiality);

2. bütünlük (integrity);

3. tanınma (authentication);

4. Məsuliyyətdən yayınmanın mümkünsüzlüyü (non-repudiation).

5. Variantların hamısı doğrudur

266.Sual: Elektron hökumət nədir? (Çəki: 1)

1. informasiya cəmiyyəti üçün xarakterik dövlət idarəetməsinin həyata keçirilmə konsepsiyasıdır

2. dövlətdə ali qanunvericilik, icra və məhkəmə hakimiyyətinə malik şəxslər və idarələr yığıdır
3. elektron hökumətin təqdim etdiyi müəyyən imkanlardan istifadə üsullarıdır
4. hökumətin və dövlətin daha səmərəli qarşılıqlı təsir üsuludur
5. elektron hökumət çərçivəsində vətəndaşların öz maraqlarının müdafiə və dövlətlə əməkdaşlıq formalarının təyin olunma atributudur

267.Sual: “Yenidən qurulan dövlət” konsepsiyasının ilkin prinsiplərinə aid deyil:  
(Çəki: 1)

1. dövlətə mütləq bəla kimi deyil, kollektiv fəaliyyət üsulu və ictimai problemlərin həlli kimi baxılır
2. səmərəli dövlət informasiya cəmiyyətinin və biliklər iqtisadiyyatının tələblərinə uyğun olmalıdır, böyük, mərkəzləşdirilmiş və standartlaşdırılmış bürokratiya keçmişdə qalmalıdır
3. dövlət idarəetməsinin problemi insanlar (bürokratiklər) deyil, bürokratik sistemin özüdür
4. bütün vətəndaşlar üçün imkanların bərabərliyinin təmin olunması prinsipinə əsaslanmaq zəruridir
5. Bütün variantlar doğrudur

268.Sual: Dövlət Proqramında e-hökumətin yaradılmasının dördüncü mərhələsində nəzərdə tutulmuşdur: (Çəki: 1)

1. “E-hökumət” infrastrukturunun yaradılması mərhələsində “E-hökumət” portalının qurulması və informasiya xidmətinin göstərilməsi.
2. E-hökumətin baza komponentlərinin yaradılması: “e-hökumət” portalı şlüzü, bank sistemi ilə qarşılıqlı əlaqə üçün “ödəniş şlüzü”, milli identifikasiya sistemi, dövlət orqanlarının vahid şəbəkə infrastrukturunu
3. Dövlət idarəetməsinin bütün səviyyələrində inzibati rəqlamentlərin (prosedurların) standartlaşdırılması və rəsmiləşdirilməsi, “e-hökumət”in vətəndaşlarının və dövlət orqanlarının fəaliyyətinin bütün sahələrini əhatə edən müxtəlif xidmətlərinin inkişafı
4. Dövlət orqanları və təşkilatlarının fəaliyyətinin yeni şəraitə transformasiyası, e-səhiyyə, e-təhsil, e-mədəniyyət, e-demokratiya və s. kimi layihələrin həyata keçirilməsi
5. vahid standartlara söykənən dövlət idarəçiliyinin elektron infrastrukturunun yaradılması ilə e-hökumət keyfiyyətcə daha yüksək mərhələyə keçir.

269.Sual: PKI modelini təşkil edən komponentlərə aşağıdakılardan hansı aid deyil (Çəki: 1)

1. Sertifikat Mərkəzləri
2. Qeydiyyat Mərkəzləri
3. Sertifikat sahibləri
4. Məlumat kitabçaları
5. Saxlama bazaları

270.Sual: Açıq Açar Kriptografiyasından nə üçün istifadə edilir? (Çəki: 1)

1. Elektron imza və açıq açar şifrələməsi
2. Mübadilə olunan məlumatın şifrələnməsi
3. Subyekt haqda məlumatlar və onun açıq açarı
4. SM yoxlayır, sertifikat verir və bu sertifikatların fəaliyyətini tənzimləyir
5. İnteraktiv inteqrasiya olunmuş xidmətlər

271.Sual: Məlumatların qəbul edilməsi protokoludur: (Çəki: 1)

1. POP
2. FTP
3. HTTP
4. HTML
5. SMTP

272.Sual: Usenet telekonfrasları nədir? (Çəki: 1)

1. kompyuterlərarası faylların ötürülmə protokolu
2. uzaqlaşdırılmış kompyuterlə qarşılıqlı təsir
3. İnternetin tərkibinə daxil olan diskussion qruplar
4. açar sözlərə və ifadələrə görə İnternetdə informasiya axtarışı vasitəsi
5. İnternetin ən populyar xidmət növü

273.Sual: Telnet nədir? (Çəki: 1)

1. kompyuterlərarası faylların ötürülmə protokolu
2. uzaqlaşdırılmış kompyuterlə qarşılıqlı təsir
3. İnternetin tərkibinə daxil olan diskussion qruplar
4. açar sözlərə və ifadələrə görə İnternetdə informasiya axtarışı vasitəsi
5. İnternetin ən populyar xidmət növü

274.Sual: World Wide Web (World Wide Web - WWW) nədir? (Çəki: 1)

1. kompyuterlərarası faylların ötürülmə protokolu
2. uzaqlaşdırılmış kompyuterlə qarşılıqlı təsir
3. İnternetin tərkibinə daxil olan diskussion qruplar
4. açar sözlərə və ifadələrə görə İnternetdə informasiya axtarışı vasitəsi
5. İnternetin ən populyar xidmət növü

275.Sual: FTP (File Transfer Protocol) nədir? (Çəki: 1)

1. kompyuterlərarası faylların ötürülmə protokolu
2. uzaqlaşdırılmış kompyuterlə qarşılıqlı təsir
3. İnternetin tərkibinə daxil olan diskussion qruplar
4. açar sözlərə və ifadələrə görə İnternetdə informasiya axtarışı vasitəsi
5. İnternetin ən populyar xidmət növü

276.Sual: Birranqlı şəbəkələrin çatışmazlıqlarından biridir: (Çəki: 1)

1. yüksək etibarlılıq
2. şəbəkənin idarə olunmasının müxtəlifliyi
3. şəbəkənin etibarlılığının və sürətinin serverdən asılı olması
4. bir kompyuterin server kimi seçilməsinə çəkilən xərclərin yüksək olması
5. aşağı dəyər

277.Sual: Elektron poçt hansı üstünlüklərə malikdir? (Çəki: 1)

1. verilənlərin mübadiləsinin yüksək sürəti
2. göndərməyə sərf olunan aşağı xərclər
3. eyni zamanda məktubun bir neçə ünvana göndərilməsi
4. artıq tərtib edilmiş məktubun yenidən redaktəsi
5. bütün cavablar doğrudur

278.Sual: Server nədir? (Çəki: 1)

1. istifadəçinin resurslarından istifadə etdiyi fərdi kompyuter
2. istənilən informasiyanın ötürülmə sisteminin ümumi hissəsi
3. istifadəçini müəyyən xidmətlərlə təmin edən kompyuter
4. istənilən informasiyanın ötürülmə sisteminin xüsusi hissəsi
5. istifadəçini müəyyən xidmətlərlə təmin edən və şəbəkəyə qoşulmuş kompyuter

279.Sual: Stansiya nədir? (Çəki: 1)

1. istənilən informasiyanın ötürülmə sisteminin ümumi hissəsi
2. informasiyanın qəbulu və ötürülməsi funksiyalarını yerinə yetirən aparatura
3. informasiyanın qəbulu funksiyasını yerinə yetirən aparatura
4. istifadəçini müəyyən xidmətlərlə təmin edən və şəbəkəyə qoşulan kompyuter
5. istifadəçinin resurslarından istifadə etdiyi şəbəkəyə birləşdirilmiş fərdi kompyuter

280.Sual: Məlumat nədir? (Çəki: 1)

1. verilənlərin ötürülməsini təmin edən xüsusi aparatura və fiziki ötürücü mühit
2. ötürmə üçün nəzərdə tutulmuş müəyyən formatlı ədədi verilənlər
3. verilənlərin mənbəyi
4. istənilən informasiyanın ötürülmə sisteminin ümumi hissəsi
5. istənilən formatlı verilənlər toplusu

281.Sual: WAN hansı şəbəkəni göstərir? (Çəki: 1)

1. qlobal
2. lokal
3. regional
4. korporativ
5. yerli

282.Sual: MAN hansı şəbəkəni göstərir? (Çəki: 1)

1. qlobal
2. lokal
3. regional
4. korporativ
5. yerli

283.Sual: LAN hansı şəbəkəni göstərir? (Çəki: 1)

1. qlobal
2. lokal
3. regional
4. korporativ
5. beynəlxalq

284.Sual: Şəbəkə qovşaqlarının rabitə kanalları ilə məntiqi birləşmə sxemi necə adlanır? (Çəki: 1)

1. Kommunikasiya

2. Şəbəkə modeli
3. Relyasiya modeli
4. Abonent sistemi
5. Topologiya

285.Sual: Ethernet şəbəkəsi hansı tipli topologiyaya əsaslanır? (Çəki: 1)

1. ulduz
2. şin
3. ierarxik
4. halqa
5. qarışıq

286.Sual: Token Ring şəbəkəsi hansı tipli topologiyaya əsaslanır? (Çəki: 1)

1. ulduz
2. şin
3. ierarxik
4. halqa
5. qarışıq

287.Sual: Hansı yazılış doğrudur? (Çəki: 1)

1. <http://www.cit.az/fayl1/index.html>
2. <http://www.cit.az/fayl1/index.html>
3. <http:\\www.cit.az/fayl1\\index.html>
4. <http:\\www.cit.az.fayl1/index.html>
5. <http:/www.cit.az/fayl1/index.html>

288.Sual: Marker nədir? (Çəki: 1)

1. şəbəkənin ötürmə mühitinə qoşulmuş istənilən qurğudur
2. kompüterlərin rabitə kanalları ilə məntiqi birləşmə sxemidir
3. xüsusi bitlər ardıcılığı ilə təchiz olunmuş paketdir
4. istifadəçinin resurslarından istifadə etdiyi şəbəkəyə birləşdirilmiş fərdi kompüterdir

5. bütün cavablar doğrudur

289.Sual: Elektron kommertiya bazarında neçə növ xidmət mövcuddur? (Çəki: 1)

1. 3
2. 2
3. 4
4. 5
5. 6

290.Sual: Elektron mağazanın quruluşu neçə mexanizmdən ibarət olur? (Çəki: 1)

1. 3
2. 2
3. 4
4. 5
5. 6

291.Sual: Kriptoqrafiya zamanı neçə açırdan istifadə edilir? (Çəki: 1)

1. 3
2. 6
3. 4
4. 5
5. 2

292.Sual: Biometrik göstəricilərin neçə növü vardır? (Çəki: 1)

1. 3
2. 6
3. 4
4. 5
5. 2

293.Sual: Elektron kommertiyanın texnoloji əsasını nə təşkil edir? (Çəki: 1)

1. Lokal şəbəkə
2. İntranet
3. Ekstranet
4. Qlobal şəbəkə

## 5. Regional şəbəkə

294.Sual: Elektron bazar nədir? (Çəki: 1)

1. Layihə üzrə birgə fəaliyyətin yerinə yetirilməsi, qrup qərarının qəbulu və i.a. Üçün işləyən komanda üzvləri qruplarını dəstəkləyən informasiya sistemlərinin ümumi adıdır
2. Məlumat bazalarını idarəetmə sistemləridir
3. Çoxsaylı alıcıları və satıcıları birləşdirən, informasiya, mallar və xidmətlər mübadiləsinə xidmət edən, habelə ödənişləri həyata keçirməyə imkan verən informasiya sistemidir
4. Müştərək biznes etmək üçün çoxsaylı alıcıları və satıcıları birləşdirən informasiya sistemidir
5. Bütün cavablar doğrudur

295.Sual: Elektron kommersion nədir? (Çəki: 1)

1. Kompüter sistemlərindən istifadə etməklə malların və xidmətlərin alınması və satılması prosesidir
2. İnternet vasitəsilə həyata keçirilən malların və xidmətlərin alınması və satılması prosesidir
3. Malların, xidmətlərin, informasiyanın və ödəmələrin şəbəkə üzrə, həmçinin internet üzrə çatdırılması imkanı
4. Müxtəlif növ informasiya və əməliyyat mübadiləsi: kommersion müəssisələri, istehlakçılar arasında, həmçinin kommersion müəssisələri və istehlakçılar arasında
5. Bütün cavablar doğrudur

296.Sual: İnternet-mağaza nədir? (Çəki: 1)

1. "Vitrin"i İnternetdə yerləşən və İnternet vasitəsilə malın sifarişinə imkan verən mağazadır
2. malları reklam etmək üçün İnternetdə yerləşdirilən mağazadır
3. elektron pulların satışı üçün mağazadır
4. Vitriini İnternet vasitəsilə malları tanıtmağa xidmət edən mağazadır
5. İnformasiya texnologiyalarının satışı üçün mağazadır

297.Sual: Sindikator nədir? (Çəki: 1)

1. Ümumi maraqları olan insanların ünsiyyət və informasiya mübadiləsi üçün virtual görüş yerini təmin edir
2. Çoxsaylı mənbələrdən məzmunu və ya qoşmaları toplayır və başqa şirkətlərə yenidən satır

3. Proqram təminatını, multimedia və digər kompüter məhsullarını İnternet vasitəsi ilə satır və çatdırır
4. Çoxlu miqdarda mal almaq istəyən və ona görə də topdansatış endirimlərində marağı olan insanları qruplar şəklində birləşdirir
5. Elə bir alqı-satqı sistemidir ki, çoxsaylı alıcılar həmin sistem çərçivəsində bir çox tədarükçülərdən mal ala bilirlər

298.Sual: Virtual birlik nədir? (Çəki: 1)

1. Ümumi maraqları olan insanların ünsiyyət və informasiya mübadiləsi üçün virtual görüş yerini təmin edir
2. Çoxsaylı mənbələrdən məzmunu və ya qoşmaları toplayır və başqa şirkətlərə yenidən satır
3. Proqram təminatını, multimedia və digər kompüter məhsullarını İnternet vasitəsi ilə satır və çatdırır
4. Çoxlu miqdarda mal almaq istəyən və ona görə də topdansatış endirimlərində marağı olan insanları qruplar şəklində birləşdirir
5. Elə bir alqı-satqı sistemidir ki, çoxsaylı alıcılar həmin sistem çərçivəsində bir çox tədarükçülərdən mal ala bilirlər

299.Sual: Aqreqator nədir? (Çəki: 1)

1. Ümumi maraqları olan insanların ünsiyyət və informasiya mübadiləsi üçün virtual görüş yerini təmin edir
2. Çoxsaylı mənbələrdən məzmunu və ya qoşmaları toplayır və başqa şirkətlərə yenidən satır
3. Proqram təminatını, multimedia və digər kompüter məhsullarını İnternet vasitəsi ilə satır və çatdırır
4. Çoxlu miqdarda mal almaq istəyən və ona görə də topdansatış endirimlərində marağı olan insanları qruplar şəklində birləşdirir
5. Elə bir alqı-satqı sistemidir ki, çoxsaylı alıcılar həmin sistem çərçivəsində bir çox tədarükçülərdən mal ala bilirlər

300.Sual: İnteraktiv birja nədir? (Çəki: 1)

1. Ümumi maraqları olan insanların ünsiyyət və informasiya mübadiləsi üçün virtual görüş yerini təmin edir
2. Çoxsaylı mənbələrdən məzmunu və ya qoşmaları toplayır və başqa şirkətlərə yenidən satır
3. Proqram təminatını, multimedia və digər kompüter məhsullarını İnternet vasitəsi ilə satır və çatdırır

4. Çoxlu miqdarda mal almaq istəyən və ona görə də topdansatış endirimlərində marağı olan insanları qruplar şəklində birləşdirir
5. Elə bir alqı-satqı sistemidir ki, çoxsaylı alıcılar həmin sistem çərçivəsində bir çox tədarükçülərdən mal ala bilirlər